

ANIM TƏDBİRLƏRİ

- *Azərbaycan Respublikasının Ankaradakı səfirliyi xatirə gecəsi keçirmişdir (yanvar, 2000-ci il).....4*
- *Azərbaycan Respublikasının Ankaradakı səfirliyi Qanlı Yanvar şəhidlərimizin xatirəsini yad etmişdir (yanvar, 2001-ci il)5*
- *Azərbaycanın Almaniyaadakı səfirliyində Qanlı Yanvar faciəsi yad edilmişdir (yanvar, 2001-ci il)6*
- *Ərəb dünyası 20 Yanvar barədə məlumatlandırılır (19 yanvar, 2004-cü il)7*
- *Türkiyədə 20 Yanvar şəhidlərinin xatirəsi yad olundu (20 yanvar, 2004-cü il)8*
- *Şəhidlərimizin əziz xatirəsi Əbu Dabidə ehtiramla anılmışdır (21 yanvar, 2004-cü il)9*
- *Moskvada Qanlı Yanvar hadisələrinin 15-ci ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir (17 yanvar, 2005-ci il)10*
- *ABŞ-in Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır (19 yanvar, 2005-ci il)11*
- *Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir (19 yanvar, 2005-ci il).....12*
- *20 Yanvar Şəhidlərinin nurlu xatirəsi Ukraynada yad edilmişdir (22 yanvar, 2005-ci il).....13*
- *Azərbaycanın Pakistandakı səfirliyində faciənin ildönümü qeyd edilmişdir (22 yanvar, 2005-ci il).....14*
- *ABŞ-in Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır (19 yanvar, 2006-cı il)15*
- *20 Yanvar faciəsinin 16-cı ildönümü İğdır və Qarsda qeyd edilmişdir (19 yanvar, 2006-cı il).....16*
- *Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar, 2006-cı il).....17*
- *Qanlı Yanvarın ildönümü Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyində qeyd edilmişdir (20 yanvar, 2006-cı il)18*
- *İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma gecəsi keçirilmişdir (21 yanvar, 2006-cı il)19*
- *Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik nümayəndəliyimizin Belarusdakı ofisi 20 Yanvar faciəsi ilə əlaqədar matəm tədbiri keçirmişlər (21 yanvar, 2006-cı il).....20*
- *İtaliya mətbuatına 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının Romadakı səfirliyi materiallar təqdim edilmişdir (21 yanvar, 2006-cı il)21*
- *Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyində 20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir (19 yanvar, 2007-ci il).....22*
- *Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (17 yanvar, 2008-ci il).....24*
- *Kiyevdə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş matəm mitinqi keçirilmişdir (18 yanvar, 2008-ci il).....25*
- *20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılmışdır (18 yanvar, 2008-ci il).....26*
- *İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (18 yanvar, 2008-ci il).....27*
- *Nyu-Yorkda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anim tədbiri keçirilmişdir (18 yanvar, 2008-ci il).28*
- *Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmişdir (19 yanvar, 2009-cu il)29*
- *20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində ehtiramla yad edilmişdir (19 yanvar, 2009-cu il).....30*
- *Azərbaycanın Niderland Krallığındakı səfirliyində 20 yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır (19 yanvar, 2009-cu il)31*
- *Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (12 yanvar, 2010-cu il).....32*
- *Hollandiyada yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir (18 yanvar, 2010-cu il).....33*
- *Azərbaycan və Macarıstan tarixinin faciəli səhifələrinə dair paralellər aparılmışdır (20 yanvar, 2010-cu il).....34*
- *Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır (19 yanvar 2011).....35*
- *İndoneziyanın PoliMedia Universitetində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılmışdır (19 yanvar 2011)36*
- *İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib (19 yanvar 2012)38*
- *20 Yanvar faciəsi qurbanlarının xatirəsi Küveytdə yad edilib (19 yanvar 2012).....39*

• 20 Yanvar faciəsi ABŞ-da anılıb (21 yanvar 2012)	40
• Kanadada 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir (18 yanvar 2013)	41
• Dubayda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (18 yanvar 2013)	42
• Pekində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır (19 yanvar 2013)	43
• Kiyevdə “1990-cı ilin Bakı hadisələri. 24 ildən sonra baxış” mövzusunda “dəyirmi masa” olmuşdur (18 yanvar 2014).....	44
• Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır (19 yanvar 2014).....	45
• Berlində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir (19 yanvar 2014)	46
• Ukraynanın Sumı şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş görüş-rekviyem keçirilib (14 yanvar 2015).....	47
• Düşənbədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (17 yanvar 2015)	48
• Berlində 20 Yanvar hadisələrinin qurbanları anılıb (19 yanvar 2015).....	49
• Londonda 20 Yanvar faciəsinin qurbanları anılıb (21 yanvar 2015).....	50
• Çexiya ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb (18 yanvar 2016)	51
• 20 Yanvar faciəsinin qurbanları Madriddə də anılıb (20 yanvar 2016).....	52
• İsraildə “Qara Yanvar” şəhidlərinin xatirəsi anılıb (20 yanvar 2016).....	53
• Tehrandə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi təşkil edilib (20 yanvar 2016)	54
• Tbilisidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (18 yanvar 2017)	55
• Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub (20 yanvar 2017)	57
• Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar 2017).....	58
• 20 Yanvar şəhidlərinin xatirəsi Monteneqroda yad edilib (20 yanvar 2017).....	59
• Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib (20 yanvar 2017).....	60
• Buxarestdə keçirilən anım mərasimində 20 Yanvar faciəsi qurbanları yad olunub (20 yanvar 2017)	61
• 20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub (18 yanvar 2018).....	62
• 20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub (19 yanvar 2018).....	64
• 20 Yanvar şəhidlərinin xatirəsi Efiopiyada da yad edilib (19 yanvar 2018).....	65
• Təbrizdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib (17 yanvar 2019).....	66
• 20 Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində də ehtiramla yad olunub (17 yanvar 2019).....	68
• Dneprdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib (17 yanvar 2019)	69
• İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb (18 yanvar 2019)	70
• ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb (19 yanvar 2019)	71
• Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (20 yanvar 2019).....	72
• Polşada 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq konfrans olub (1 mart 2019).....	73
• 20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib (18 yanvar 2020).....	74
• 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb (20 yanvar 2020)	75
• Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib (21 yanvar 2020)	76
• 20 Yanvar faciəsinin qurbanları Moldovada da anılıb (21 yanvar 2021).....	77
• Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (22 yanvar 2021).....	78
• Əmmanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (22 yanvar 2021)	79
• Vyanada “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib (24 yanvar 2021).....	80
• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı kampaniya keçirir (18 yanvar 2022).....	81
• Afinada 20 Yanvar hadisələri ilə bağlı tədbir təşkil olunub (18 yanvar 2022-ci il).....	82
• 20 Yanvar şəhidlərinin xatirəsi İsraildə anılıb (18 yanvar 2022-ci il).....	83
• Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər (20 yanvar 2022-ci il)	84
• Azərbaycanın 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi Avstraliyada da anılıb (20 yanvar 2022-ci il)	85
• Vaşinqtonda 20 Yanvar faciəsi anılıb (20 yanvar 2022-ci il).....	86
• 20 Yanvar faciəsinin 32-ci ildönümü İğdır şəhərində də qeyd olunub (20 yanvar 2022-ci il)	87
• Moldovada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib (20 yanvar 2022-ci il)	88
• Madriddə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü qeyd edilib (20 yanvar 2022-ci il)	89

- *Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (20 yanvar 2022-ci il).....90*
- *20 Yanvar şəhidlərinin xatirəsi Minskdə yad olunub (20 yanvar 2022-ci il)91*
- *20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (21 yanvar 2023).....92*
- *20 Yanvar şəhidlərinin əziz xatirəsi Haaqada da ehtiramla anılıb (21 yanvar 2023).....93*
- *20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniyada anılıb (21 yanvar 2023).....94*
- *İsveçrədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (21 yanvar 2023).....95*
- *İstanbulda 20 Yanvar şəhidlərinin anım mərasimi olub (21 yanvar 2023)96*
- *Moskvada 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (20 yanvar 2024)97*
- *Buxarestdə 20 Yanvar - Ümumxalq Hüzn Günü qeyd edilib (20 yanvar 2024).....98*
- *Berлиндə 20 Yanvar faciəsinin qurbanları anılıb (21 yanvar 2024)99*
- *20 Yanvar şəhidlərinin xatirəsi Berлиндə ehtiramla yad edilib (20 yanvar 2025)100*
- *20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb (20 yanvar 2025).....101*
- *Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (20 yanvar 2025).....102*
- *Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib (20 yanvar 2025)103*
- *Avstriyanın Qrats şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib (20 yanvar 2025) ...104*

**Azərbaycan Respublikasının Ankaradakı səfirliyi xatirə gecəsi keçirmişdir
(yanvar, 2000-ci il)**

20 Yanvar faciəsinin 10-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Ankara səfirliyi "Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası" binasının konfrans salonunda xatirə gecəsi keçirmişdir.

Xatirə gecəsində Türkiyə Respublikasının dövlət naziri Əbdülhaluk Çay, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Müzəffər Özdağ, Türkiyə Yazıçılar və Jurnalistlər Fondunun sədri Yəhya Akengin, Ankarada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşları, burada təhsil alan tələbələrımız və ölkədə ezamiyyətdə olan vətəndaşlarımız iştirak edirdilər.

Tədbir iştirakçıları Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Azərbaycan Respublikasının Türkiyədəki fəvqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev öz çıxışında Yanvar faciəsində şəhid olan və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən vətəndaşlarımızın xatirəsinin ürəklərdə daim yaşayacağını vurğuladı, xalqımızın bu haqlı mübarizədə hər zaman Türkiyənin dəstəyini hiss etdiyini və bunun üçün minnətdar olduğunu bildirdi.

Türkiyənin dövlət naziri Əbdülhaluk Çay 1990-cı ilin Qanlı yanvar hadisələrinin yalnız Azərbaycanda deyil, Türkiyə xalqının qəlbində də dərin yara açdığını və bütün ictimaiyyət tərəfindən böyük qəzəb və həyəcanla qarşılandığını söylədi.

Xatirə gecəsində Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Müzəffər Özdağ, TYRKSOY Təşkilatının baş direktorunun müavini Ziya Yılmaz, Türkiyə Yazıçılar və Jurnalistlər Fondunun sədri Yəhya Akengin, Türkiyədəki hərbi ataşemiz, polkovnik Baxış Ələkbərov çıxış etdilər.

Ankarada təhsil alan tələbələrımız Gündüz Abdulov və Xalidə Abbasova 20 Yanvar faciəsinə və şəhidlərimizin xatirəsinə həsr olunmuş şerlər oxudular.

Sonra 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar sənədli film göstərildi.

Xatirə gecəsində Türkiyənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdilər.

Tural RZAYEV
AzərTAÇ-ın xüsusi müxbiri
ANKARA

“Xalq Qəzeti”. - 2000. – 22 yanvar. - N 15. - S. 3.

**Azərbaycan Respublikasının Ankaradakı səfirliyi
Qanlı Yanvar şəhidlərimizin xatirəsini yad etmişdir
(yanvar, 2001-ci il)**

Azərbaycan Respublikasının Ankaradakı səfirliyi 20 Yanvar faciəsinin on birinci ildönümü ilə əlaqədar xatirə gecəsi təşkil etmişdir. Tədbir Ankaradakı "Atatürk mədəniyyət, dil və tarix qurumu" binasının konfrans salonunda keçirilmişdir.

20 Yanvar şəhidlərimizi xatirə gecəsində Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri, Ankarada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşları, burada işləyən soydaşlarımız və təhsil alan tələbələrımız iştirak edirdilər.

Tədbir iştirakçıları vətənimizin azadlığı və müstəqilliyi uğrunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi. 1990-cı il 20 Yanvar faciəsi haqqında çəkilən sənədli film nümayiş etdirildi.

Türkiyə Respublikasının dövlət naziri Əbdülhaluk Çay, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Müzəffər Özdağ, cəmiyyətin üzvü istifadə olan general Həsən Kundakçı, Türkiyə Mədəniyyət və İncəsənət Fondunun (TÜRKÇAB) sədri Yahya Akengin, ölkəmizin Türkiyədəki səfirliyinin hərbi ataşesi polkovnik Baxış Ələkbərov, tələbə Əbülfət Abdullayev çıxış etdilər.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər oxudular.

Daha sonra tədbirin iştirakçıları "20 Yanvar faciəsi" adlı foto sərgiyə baxdılar.

*Tural Rzayev, AzərTAc-ın xüsusi müxbiri
Ankara*

**Azərbaycanın Almaniyadakı səfirliyində Qanlı Yanvar faciəsi yad edilmişdir
(yanvar, 2001-ci il)**

Müstəqil Azərbaycan Respublikasının tarixinə Qanlı Yanvar kimi daxil olmuş faciədən on bir il keçməsinə baxmayaraq, xalqımızın hərbi təcavüzlə qarşılaşdığı həmin müdhiş gecəni hər bir azərbaycanlı heç vaxt unutmur.

AFR-də yaşayan soydaşlarımız, qardaş türk xalqının nümayəndələri, almanlar Qanlı Yanvar faciəsinin on birinci ildönümünü qeyd etmək və vətənimizin suverenliyi, azadlığı naminə həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə yanvarın 20-də Azərbaycanın Almaniyadakı səfirliyinə axışdırdılar.

Matəmsayağı bəzədilmiş salonda və dəhlizlərdə rus ordusunun Qanlı Yanvarda törətdiyi görünməmiş qəddarlığını əks etdirən tarixi foto sənədlər və rəsm əsərləri asılmışdı.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasim iştirakçıları Azərbaycanın dövlət himninin sədaları altında ayağa qalxdılar.

Ekranda 20 Yanvar faciəsinin törədildiyi müdhiş gecəni və şəhidlərimizin dəfn mərasimini əks etdirən kadrlar bir-birini əvəz etdi.

Türkiyədən gəlmiş axundlar şəhidlərimizin əziz xatirəsinə fatihə verdilər, yasin oxudular. Azərbaycan səfirliyi, Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyası, Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzi şəhidlərimizə ehsan verdilər. Allah qəbul eləsin, Allah şəhidlərimizə rəhmət eləsin!

Türkiyənin TRT İnternational, həmçinin TD-1 Berlin televiziya kanalları matəm mərasimində çəkilişlər apardılar. Bununla əlaqədar hazırlanacaq verilişlər Berlində və Avropanın bir sıra ölkələrində yayımlanacaqdır.

*Yusif Xəlilov, AzərTAc-ın xüsusi müxbiri.
Berlin.*

**Ərəb dünyası 20 Yanvar barədə məlumatlandırılır
(19 yanvar, 2004-cü il)**

Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, missiya 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat hazırlayaraq, Krallığın Xarici İşlər Nazirliyinə və mətbuat orqanlarına, Körfəz ölkələrinin kütləvi informasiya vasitələrinə, informasiya agentliklərinə, dost müsəlman ölkələrində yayılması üçün İslam Konfransı Təşkilatının Baş Katibliyinə, İslam Xəbərlər Agentliyinə göndərilmişdir. Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələrdə keçmiş sovet rəhbərliyi ermənilərlə əlbir olmuş və beynəlxalq qanunları ciddi pozaraq, Azərbaycan xalqının hüquqlarına təcavüz etmiş, ona qarşı zorakılıq törətmiş, müasir silah işlətməklə əliyalın insanların kütləvi qırğınına yol vermişdir. Lakin bu vəhşiliklər heç də Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə, ölkədə müstəqillik uğrunda hərəkatın daha da güclənməsinə gətirib çıxarmışdır.

Bu günlər Səudiyyə Ərəbistanının bir sıra dövlət və ictimai təşkilatlarının nümayəndələri səfirliklə əlaqə saxlayıb Azərbaycan xalqı üçün kədərli hadisələrlə - əbədi Prezidentimiz Heydər Əliyevin vəfatının 40-cı günü və 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar dərin hüznlərini bildirirlər.

Ölkənin rəsmi mətbuat orqanı olan “Ər-Riyad” qəzeti öz səhifələrində bəyanatın tam mətnini dərc etmişdir.

AzərTAc

Türkiyədə 20 Yanvar şəhidlərinin xatirəsi yad olundu (20 yanvar, 2004-cü il)

Yanvarın 20-də Azərbaycan Respublikasının Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə Türkiyənin tanınmış siyasət, elm və mədəniyyət xadimləri, Ankarada yaşayan, işləyən professor və müəllimlərimiz, burada təhsil alan tələbələrimiz dəvət olunmuşdur. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 20 Yanvar 1990-cı ildə şəhid olan vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış edən səfirimiz Məmməd Əliyev 12 ildir ki, Azərbaycan tarixinin kədərli, eyni zamanda da qəhrəman səhifəsi olan 20 Yanvar faciəsinin Türkiyədə qeyd edildiyini bildirdi. Xalqımızın bu hüznü günündə hər zaman bizə mənəvi dəstək verən türkiyəli dost və qardaşlarımıza təşəkkürünü çatdırdı. 1990-cı ildə Azərbaycanda yaranan siyasi-ictimai vəziyyətə diqqət çəkən səfirimiz, o zaman da el ağsaqqalı Heydər Əliyevin Moskvadakı səfirliyimizə gələrək, SSRİ rəhbərliyinin bu addımına qarşı sərt etiraz səsini yüksəltdiyini nəzərə çarpdırdı. Azərbaycan xalqının iki gün bundan öncə ümummilli liderimiz Heydər Əliyevin vəfatının 40-cı gününü andığını vurğulayan səfir müstəqilliyimiz uğrunda şəhid olan vətəndaşlarımızın və həyatını Azərbaycanın güclənməsi və inkişafına həsr edən ulu öndərin əziz xatirəsinin daima xalqımızın qəlbində yaşayacağını söylədi. Tədbirdə söz alan Türkiyənin sabiq mədəniyyət naziri, Əhməd Yasəvi vəqfinin sədri, ölkənin tanınmış siyasi xadimi Namik Kəmal Zəybək iki ölkənin ənənəvi dostluğundan, bir millətin müştərək mədəniyyətindən, tarixindən ətraflı söhbət açdı. Namik Kamal Zeybək mədəniyyət naziri olduğu zaman İstanbulda arxivdə ərəb hərfləri ilə yazılan Osmanlı dövlətinə aid bir sənəd gördüyünü dedi. Bu sənədə əsasən Osmanlı dövlətində yetim uşaqlara yataqxana inşası üçün Azərbaycan xalqının könüllü şəkildə pul yığdığı və İstanbula göndərdiyi yazılmışdır. Bu fakta diqqət çəkən Namik Kamal Zeybək Azərbaycan xalqının bundan sonra da dəfələrlə Türkiyəyə yardım göstərdiyini dilə gətirdi. Tədbirdə çıxış edən TÜRKSAY (Türkiyə yazıçıları və sənətçilər vəqfi) sədri, şair Yəhya Akəngin, Türkiyə-Azərbaycan dostluq cəmiyyətinin sədr müavini Egə Aslan, “Salamoğlu şirkətlər qrupunun” sədri, iş adamı Fərhad Salamoğlu qanlı Yanvar faciəsinin, şəhidlərin əziz xatirəsinin türk xalqının da qəlbində daima yaşayacağına inandıqlarını bildirdilər. Ankarada təhsil alan kursantlarımız “Qanlı gecə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

Yanvarın 20-də İstanbulun “Uyqulama” mehmanxanasının konfrans salonunda 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilmişdir. Gecəni giriş sözü ilə İstanbuldakı baş konsulumuz İbrahim Yaqubov açmışdır. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra “20 Yanvar” və “Erməni terroru” adlı sənədli filmlər nümayiş etdirilmişdir. Xatirə gecəsində Türkiyə-Azərbaycan dostluq və həmrəylik cəmiyyətinin üzvü Ülviyyə Qasımova, professor Camal Anadol, professor Mehmed Saray ürək sözlərini söyləmişlər. İstanbulda təhsil alan tələbələrimiz ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

AzərTAc

**Şəhidlərimizin əziz xatirəsi Əbu Dabidə ehtiramla anılmışdır
(21 yanvar, 2004-cü il)**

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, 20 Yanvar faciəsinin on dördüncü ildönümü ilə əlaqədar diplomatlarımız burada bir sıra tədbirlər keçirmişlər.

Həmin gün saat 12.00-da səfirliyin binası qarşısındakı dövlət bayrağımız rəmzi olaraq endirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Faciə barədə ərəb və ingilis dillərində mətbuat məlumatı hazırlanaraq bu ölkənin Xarici İşlər Nazirliyinə, BƏƏ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərə, mətbuat və informasiya vasitələrinə göndərilmişdir.

Mərkəzi mətbuat orqanı olan "Khaleej Times" qəzetində səfir Eldar Səlimovun 20 Yanvar faciəsi və onun dəhşətli nəticələri barədə geniş müsahibəsi dərc olunmuşdur.

Səfirliyin və Dubay şəhərində yaşayan həmvətənlərimizin təşəbbüsü ilə "Marriott" mehmanxanasında keçirilən görüşdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş övladlarımızın xatirəsi yad edilmiş və onların ruhuna Qurandan ayələr oxunmuşdur.

AzərTAc

**Moskvada Qanlı Yanvar hadisələrinin 15-ci ildönümünə həsr olunmuş
“Dəyirmi masa” keçirilmişdir
(17 yanvar, 2005-ci il)**

Moskvadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti “1990-cı ilin yanvar hadisələri Azərbaycanın çağdaş tarixi baxımından” mövzusunda “Dəyirmi masa” keçirmişdir.

Cəmiyyətin sədri Tofiq Məlikov çıxışında bildirmişdir ki, “Qara yanvar” və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr düşmənlərimizin XX əsr boyu xalqımıza qarşı yeritdiyi düşünülmüş siyasətin məntiqi davamı idi. Azərbaycan xalqının soyqırımını, Sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunmasını, nəticədə ölkənin sahəsinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalmasını, habelə azərbaycanlıların Ermənistandan qovulmasını və Dağlıq Qarabağ hadisələrini vahid kontekstdə nəzərdən keçirmək lazımdır və 1990-cı ilin qanlı yanvar hadisələri bütün bu anti-azərbaycan prosesinin məntiqi yekunudur. 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının tarixində dönüş anı olmuşdur. O zaman xalq “daha yetər” demiş və onu uçuruma aparan hakimiyyətin əleyhinə, öz müstəqilliyi və suverenliyi uğrunda mübarizəyə qalxmışdı. 20 Yanvar hadisələri şüurumuzda, milli özünədərkimizdə də dönüş nöqtəsi kimi müstəsna əhəmiyyətə malikdir. Xalq anlamışdı ki, Azərbaycanın gələcəyi onun müstəqilliyi, ərazi bütövlüyü, milli mənafələrinin müdafiəsi ilə sıx bağlı olmalıdır.

“Dəyirmi masa”da çıxış edən Azərbaycan diasporunun tanınmış nümayəndələri müxtəlif səviyyələrdə təbliğat işinin gücləndirilməsinin zəruriliyindən danışmışlar. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) İcraiyə Komitəsi sədrinin birinci müavini Ramiz Abutalıbov Qərbin və Qərb KİV-lərinin “Qanlı yanvar” hadisələrinə münasibətindən danışmışdır. Şair və yazıçı İlham Bədəlbəyli bu hadisələrin Azərbaycan yazıçılarının yaradıcılığında əksini tapması məsələlərinə toxunaraq bildirmişdir ki, həmin mövzuda əsərlərin yaradılması və öyrənilməsi gənclərimizdə milli vətənpərvərlik hisslərinin inkişafına xidmət edərdi. Təbliğat işinin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin xaricdə, o cümlədən Rusiyada daha geniş yayılması ilə bağlı təkliflər irəli sürülmüşdür.

“Dəyirmi masa”da Azərbaycanın Moskvadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak etmişlər.

*Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Moskva*

**ABŞ-ın Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır
(19 yanvar, 2005-ci il)**

ABŞ-ın Azərbaycan icması 20 Yanvar hadisələrinin on beşinci ildönümü ilə əlaqədar məlumat yaymışdır.

Məlumatda 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının törətdikləri vəhşiliklərin Azərbaycan xalqının azadlıq hisslərinin boğulmasına yönəldiyi vurğulanmış, Bakıda həmin gecə baş verən qırğınların əsas səbəbkarı kimi Mixail Qorbaçov göstərilmişdir. Məlumatda deyilir: “Küçədə, yolda, mənzillərinin eyvanında dayanmış sakinlər, şəhərdə hərəkət edən avtomobillər sovet qoşunlarının hədəfinə çevrilmişdir. Hər tərəfdə insan cəsədləri var idi: azərbaycanlı, rus, tatar, yəhudi. Hərbçilər qadınları, uşaqları, hətta qocaları belə güllələyirdilər. Bütün bunlar Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Əksinə, bu faciə Azərbaycanın müstəqillik mübarizəsini gücləndirdi”.

ABŞ-ın Azərbaycan icması dünya ictimaiyyətini Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsini yad etməyə çağırır və bildirir ki, Azərbaycan xalqının müstəqillik mübarizəsində verdiyi qurbanlar unudulmamalıdır.

AzərTAc

**Azərbaycanın Türkiyədəki səfirliyində
20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
(19 yanvar, 2005-ci il)**

Tədbirdə Türkiyənin tanınmış siyasət, elm, mədəniyyət xadimləri, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, dost və qardaş ölkədə işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra salonda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmiş, 20 Yanvar faciəsi ilə əlaqədar sənədli film göstərilmişdir. Sonra çıxışlar olmuşdur. Natiqlər 20 Yanvar hadisələrini Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirmiş, 1990-cı ilin Qanlı Yanvarını Türkiyədə məşhur olan “Şəhidlər ölməz - vətən bölünməz!” deyimi ilə dəyərləndirmiş, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsinin yalnız Azərbaycan xalqının yaddaşında deyil, ümumtürk tarixinə də qızıl hərflərlə həkk olunduğunu vurğulamışlar.

Zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin sovet ordusu tərəfindən törədilən qanlı cinayətdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini ən çətin günlərimizdə xalqımıza təsəlli və mübarizlik ruhu aşılacağı dönə-dönə vurğulanmışdır.

Sonra tədbirin iştirakçıları səfirlikdə 20 Yanvar hadisələrinə həsr olunmuş fotoekspozisiyaya baxmışlar.

Tural Rzayev
AzərTAc-ın xüsusi müxbiri
Ankara

**20 Yanvar Şəhidlərinin nurlu xatirəsi Ukraynada yad edilmişdir
(22 yanvar, 2005-ci il)**

Yanvarın 20-də Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə birlikdə 1990-cı ilin “Qara yanvar” hadisələrinin on beşinci ildönümü ilə əlaqədar tədbir keçirmişdir.

Səfirlikdə qara lent bağlanmış Azərbaycanın dövlət bayrağı matəm əlaməti olaraq endirilmişdi. Diplomatlarımız Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra səfirlik UAK ilə birlikdə Kiyev Zabitlər evində xatirə gecəsi keçirmişdir. Tədbirdə Azərbaycan diplomatları, Ukrayna Prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi, Ukrayna müsəlman və xristian konfessiyalarının başçıları iştirak etmişlər.

Xatirə gecəsində çıxış edənlər vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş müxtəlif millətlərdən olan Azərbaycan övladlarının qəhrəmanlığını yüksək qiymətləndirmişlər. Şeyx İmad Qurandan surələr oxumuş, arxiyepiskop Dmitri, Kiyev patriarxlığı Ukrayna pravoslav kilsəsinin Kiyev Ruhani Akademiyasının rektoru şəhidlərin ruhuna dua etmişlər. Gecədə səfirliyin hazırladığı mətbuat üçün məlumat yayılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilmişdir.

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

**Azərbaycanın Pakistandakı səfirliyində faciənin ildönümü qeyd edilmişdir
(22 yanvar, 2005-ci il)**

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin on beşinci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Pakistanın rəsmi dairələrinin, buradakı diplomatik korpusun nümayəndələri, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ölkədə yaşayan Azərbaycan vətəndaşları, tələbələr və səfirliyin əməkdaşları iştirak etmişlər.

Mərasimdə qanlı 20 Yanvar hadisələrinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verilmiş, o müdhiş günlərdə xalqımızın qəhrəmanlıq və şücaətindən, nümayiş etdirdiyi birlikdən danışılmışdır.

Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən sərgi ilə tanış olmuş, Azərbaycan televiziyası ilə Şəhidlər xiyabanından yayımlanan matəm mərasimini izləmiş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dinc əhaliyə qarşı qanlı faciəni törədənlərin əməllərini pisləmişlər.

AzərTAc

**ABŞ-ın Azərbaycan icması 20 Yanvar faciəsi ilə bağlı məlumat yaymışdır
(19 yanvar, 2006-cı il)**

ABŞ-ın Azərbaycan icması 20 Yanvar hadisələrinin on altıncı ildönümü ilə əlaqədar məlumat yaymışdır.

Məlumatda sovet qoşunlarının 1990-cı il yanvarın 20-də törətdikləri vəhşiliklərin Azərbaycan xalqının azadlıq duyğularının boğulmasına yönəldiyi vurğulanmış, Bakıda həmin gecə baş verən qırğınların əsas səbəbkarı kimi Mixail Qorbaçov göstərilmişdir. Məlumatda deyilir: “Küçədə, yolda, mənzillərinin eyvanında dayanmış sakinlər, şəhərdə hərəkət edən avtomobillər sovet qoşunlarının hədəfinə çevrilmişdir. Hər tərəfdə insan cəsədləri var idi: azərbaycanlı, rus, tatar, yəhudi. Hərbçilər qadınları, uşaqları, hətta qocaları belə güllələyirdilər. Bütün bunlar Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Əksinə, bu faciə Azərbaycanın müstəqillik mübarizəsini gücləndirdi”.

ABŞ-ın Azərbaycan icması dünya ictimaiyyətini Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsini yad etməyə çağırır və bildirir ki, Azərbaycan xalqının müstəqillik mübarizəsində verdiyi qurbanlar unudulmamalıdır.

AzərTAc

**20 Yanvar faciəsinin 16-cı ildönümü İğdır və Qarsda qeyd edilmişdir
(19 yanvar, 2006-cı il)**

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğundan AzərTAc-a bildirmişlər ki, yanvarın 19-da İğdırda Baş Konsulluğun və İğdır Bələdiyyəsinin 20 Yanvar faciəsinə həsr edilmiş sərgi-konfransı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvarda Sovet qoşunlarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən fotosərgi ilə tanış olmuşlar. Sonra İğdır Bələdiyyəsinin sədri Nürəttin Aras konfransı açaraq, hər qarışı şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının müqəddəsliyindən danışmış, xalqın mərd və mübariz olduğunu və bunun sayəsində öz müstəqilliyinə qovuşduğunu bildirmişdir. O qeyd etmişdir ki, iğdırlılar bu vəhşiliklərə biganə qalmamış, müxtəlif etiraz aksiyaları keçirmişlər. İğdırlılar işğal altında olan torpaqlarımızın azad edilməsində də Azərbaycanın yanında olacaqlar.

Baş Konsul Həsən Zeynalov çıxış edərək 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş vəhşiliklərdən, o zamankı respublika rəhbərlərinin biganəliyindən, ölkədə gedən kürsü davalarından, ümummillî liderimiz Heydər Əliyevin həyatını təhlükəyə qoyaraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində, mətbuat nümayəndələri qarşısındakı cəsarətli, Azərbaycan xalqına qarşı törədilən cinayətlərin başında M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin durduğunu və Azərbaycanın bu fəlakətdən qurtuluş yollarını göstərən tarixi çıxışından bəhs etmişdir. Sonra Baş Konsul mətbuat nümayəndələrinin suallarını cavablandırmışdır.

Yanvarın 20-də isə Qarsda Baş Konsulluqda yerli və mərkəzi mətbuat nümayəndələri, bu vilayətdə yaşayan və çalışan azərbaycanlıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr edilmiş konfrans keçirilmişdir.

Baş Konsul H.Zeynalov geniş çıxış etmiş və konfrans iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.

AzərTAc

**Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
(19 yanvar, 2006-cı il)**

Yanvarın 19-da ölkəmizin Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Mərasim iştirakçıları 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Səfirliyin müşaviri Tofiq Abdullayev mərasimi açaraq, şəhidlərin xatirəsini anmaq üçün tədbirdə iştirak edən Türkiyənin millət vəkilləri və ziyalılarına təşəkkürünü bildirdi. Bakıda yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası qoşunlarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən sənədli film nümayiş etdirildi.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov Azərbaycan xalqının azadlıq mücadiləsindən ətraflı bəhs etdi. O, xüsusi vurğuladı ki, o zaman Moskvada olan xalqımızın ümummilli lideri Heydər Əliyev həyatı üçün böyük təhlükə olmasına baxmayaraq Azərbaycan nümayəndəliyinə gələrək Bakıda dinc əhəlinin vəhşicəsinə qətlə yetirilməsini lənətləmişdi.

Qardaş ölkənin millət vəkilləri və ictimai-siyasi xadimləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü qeyd etdilər.

AzərTAc

Qanlı Yanvarın ildönümü
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyində qeyd edilmişdir
(20 yanvar, 2006-cı il)

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 16-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pakistan ictimaiyyətinin, diplomatik korpusların nümayəndələri, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, burada yaşayan Azərbaycan vətəndaşları, tələbələr, dil kurslarında iştirak edən diplomatlar və səfirliyin əməkdaşları iştirak etmişlər.

Səfir Eynulla Mədətli qanlı 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət barədə məlumat vermiş, işğalçı Ermənistan ordusunun və quldur dəstələrinin ölkəmizə qarşı törətdikləri digər ağır cinayətlərdən danışmışdır. O, 20 Yanvarı Azərbaycan xalqının təkcə faciə günü kimi yox, həm də tariximizin ibrətamiz səhifəsi, milli azadlıq hərəkatının yüksəliş zirvəsi kimi dəyərləndirmişdir.

Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqa qarşı bu qanlı qırğını törədən sovet imperiyasını, Kommunist Partiyasının rəhbərliyini kəskin şəkildə ittiham etməsini tarixi əhəmiyyətli bir addım kimi dəyərləndirmişlər. Qeyd edilmişdir ki, xalqımıza qarşı törədilən bu cinayətin əsil qiyməti də məhz sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə verilmişdir.

Dünya ictimaiyyətinin diqqətini yenidən 20 Yanvar faciəsinə yönəltmək məqsədi ilə səfirliyin mətbuat xidməti tərəfindən Qanlı Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar xüsusi press-reviz hazırlanmış, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə, yerli dövlət və hökumət orqanlarına göndərilmişdir.

Tədbir iştirakçıları Azərbaycan televiziyası ilə Şəhidlər xiyabanından yayımlanan matəm mərasimini izləmiş, 20 Yanvar faciəsinə həsr olunmuş foto-sərginin önündə dayanaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dinc əhaliyə qarşı qanlı faciəni törədənlərin əməllərini pisləmişlər.

AzərTAc

**İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma gecəsi keçirilmişdir
(21 yanvar, 2006-cı il)**

Ölkəmizin İstanbuldakı baş konsulluğu və Azərbaycan Kültür Dərnəyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma gecəsi keçirmişlər.

Şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, burada təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu qanlı yanvar faciəsindən və xalqımızın azadlıq mübarizəsindən ətraflı bəhs edərək, 1990-cı ildə Bakıda dinc əhaliyə qarşı törədilmiş qətliamın bəşər tarixində qara səhifə kimi qalacağını söyləmişdir.

Avrasiya Fondunun baş katibi Orxan Civərlioğlu və “Amerikanın səsi” radiosunun əməkdaşı Xəzər Aslan 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin müdhiş gecədə həlak olan şəhidlərin türk dünyası tarixinin parlaq səhifəsini yazdıqlarını bildirmişlər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən “Tarixin bir günü” sənədli filminə tamaşa etmişlər.

AzərTAc

**Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik nümayəndəliyimizin Belarusdakı ofisi
20 Yanvar faciəsi ilə əlaqədar matəm tədbiri keçirmişlər
(21 yanvar, 2006-cı il)**

Azərbaycanın Ukraynadakı səfirliyi və diplomatik nümayəndəliyimizin Belarusdakı ofisi 20 Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar matəm tədbiri keçirmişlər.

Hüzn günü ərəfəsində diplomatlarımız öz həmkarları, həmin ölkələrin hakimiyyət orqanları, ictimaiyyəti, dini konfessiyaları, diasporumuz arasında 1990-cı il yanvarın 20-də xalqımızın başına gətirilmiş müsibətlər barədə press-reviz yaymışlar.

Kiyev məscidində cümə namazı zamanı müxtəlif millətlərdən olan müsəlmanlar azərbaycanlı dindaşları ilə birlikdə şəhidlərin ruhuna dua oxumuşlar.

Azərbaycanın Ukraynadakı səfirliyinin veb-saytında 20 Yanvar faciəsini, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın qəhrəmanlığını əks etdirən fotosəkillər yerləşdirilmişdir.

“Kiyevski Teleqraf” populyar həftəliyində səfir Tələt Əliyevlə müsahibə dərc edilmişdir. Səfir 16 il əvvəlki faciəli hadisələrdən danışmışdır.

Kiyevdəki Səməd Vurğun adına kitabxanada xüsusi rəflərdə Qara Yanvara həsr olunmuş nəşrlər yerləşdirilmiş, fotostendlər açılmışdır.

AzərTAc

**İtaliya mətbuatına 20 Yanvar faciəsi ilə bağlı
Azərbaycan Respublikasının Romadakı səfirliyi materialları təqdim edilmişdir
(21 yanvar, 2006-cı il)**

Ölkəmizin Romadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, İtaliyada yaşayan azərbaycanlıların və səfirlik əməkdaşlarının iştirakı ilə 20 Yanvar faciəsinin on altıncı ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Faciənin tarixi, həmin dövrdə SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasəti barədə məlumat verən səfir Emil Kərimov Bakı şəhərinə keçmiş SSRİ silahlı qüvvələrinin ağır zirehli texnikaya malik hərbi kontingentinin yeridilməsi nəticəsində günahsız insanların qətlə yetirilməsinin Azərbaycanın yeni tarixinin qanlı səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirmişdir. Həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsində güclü iradə nümayiş etdirmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini qeyd edən səfir, 20 Yanvar faciəsinin törədilmə səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulamışdır.

Sonra burada yaşayan azərbaycanlılardan Elxan Əliyev, Zaur Cəlilov, Qalib Məmməd çıxış edərək, 20 Yanvar faciəsindən danışmışlar. Tədbirdə “Lider” telekanalının istehsalı olan “20 Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilmişdir.

20 Yanvar faciəsinin İtaliya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə səfirlik İtaliyanın nüfuzlu mətbuat nümayəndəliklərində müxtəlif görüşlər keçirmiş, hadisə ilə əlaqədar sənəd və fotosəkillərdən ibarət materiallar toplusu “Corriere della Sera”, “La Stampa”, “Il sole24ore”, “La Repubblica”, “il Manifesto” qəzetlərinin redaksiyalarına təqdim edilmişdir.

Səfirlik 20 Yanvar faciəsi ilə əlaqədar məlumat hazırlayaraq, İtaliyanın dövlət orqanlarına, parlamentə, ölkədəki iqtisadi təşkilatlara, elmi-tədqiqat müəssisələrinə, İtaliyadakı diplomatik nümayəndəliklərə göndərmişdir.

AzərTAc

**Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyində
20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir
(19 yanvar, 2007-ci il)**

Yanvarın 19-da Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbirdə Daimi Nümayəndəliyin əməkdaşları, Azərbaycan Nyu-York Assosiasiyasının (ANA) fəalları və türk diasporunun nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəsi Aqşin Mehdiyev qanlı Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, bu hadisənin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində vacib rol oynadığını qeyd etmişdir.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuşdur.

AzərTAc

**İzmirdə 20 Yanvar faciəsini əks etdirən sərgi təşkil edilmişdir
(21 yanvar, 2007-ci il)**

Türkiyənin İzmir şəhərində Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Türk dünyasından gələn tələbələrə yardım məqsədi ilə qurulmuş Dost Elləri Dərnəyi də tədbirin təşkilinə dəstək vermişdir.

Mərasim İzmirin mərkəzi məscidi olan Hisar Məscidində şəhidlərin ruhuna dualar oxunması və buradakı insanlara ehsan paylanması ilə başlamışdır. Daha sonra isə İzmirin mərkəzi meydanı olan Konak Meydanında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edilmişdir. Burada çıxış edən Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyinin sədri Turqut Arat, azərbaycanlı tələbələrin nümayəndəsi Cavid Əliyev, Türk Dünyası İnsan Hakları Dərnəyinin sədri Cəlal Öcal və İzmir Şəhid Ailələri Dərnəyinin sədri Yavuz Alphan 20 Yanvar faciəsinin tarixindən, bugünkü əhəmiyyətindən danışaraq, şəhidləri heç vaxt unutmayacaqlarını və unudurmayacaqlarını qeyd etmişlər.

Tədbirdə eyni zamanda, 20 Yanvar faciəsini əks etdirən şəkillərdən ibarət sərgi təşkil edilmiş, Qanlı Yanvar hadisələrindən bəhs edən məlumatların yer aldığı broşürlər paylanmışdır. Tədbirə Türkiyə mətbuatını təmsil edən TRT, Anadolu Ajansı, Ulusal Kanal, Sky TV, Zaman və Yeni Gün qəzetləri böyük maraq göstərmişdir.

AzərTAc

**Azərbaycanın İndoneziyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir
(17 yanvar, 2008-ci il)**

Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yanvarın 17-də səfirlikdə 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Səfir İbrahim Hacıyev Qanlı yanvar hadisələrinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən ermənipərəst şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasət, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat vermiş, o müdhiş günlərdə qəhrəman oğul və qızlarımızın şücaətindən, nümayiş etdirdiyi birlikdən danışmışdır.

Müstəqil Azərbaycanın qısa müddətdə qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlardan, respublikamızın iqtisadi inkişafından bəhs edən diplomat, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin, habelə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin regionun tərəqqisi, sabitliyi və təhlükəsizliyi üçün əhəmiyyətini vurğulamışdır.

İbrahim Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münafişənin həllində bu ölkənin tutduğu qeyri-konstruktiv mövqe barədə də məlumat vermişdir.

Səfirliyin Azərbaycanın son illərdəki iqtisadi inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı, Azərbaycan-İndoneziya əlaqələri, 20 Yanvar, Xocalı faciələri və GUAM barədə ingilis dilində hazırladığı materiallar toplusu, yerli dildə də çap olunmuş “Ermənistan-Azərbaycan münafişəsi” kitabı tədbir iştirakçılarına təqdim edilmişdir.

Azərbaycanla İndoneziya arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərindən də bəhs olunmuş, jurnalistlərin suallarına cavab verilmişdir.

Tədbirdə İndoneziya Xarici İşlər Nazirliyinin, “TVRİ”, “Metro TV”, “İndosiar” televiziya kanallarının, “The Jakarta Post”, “Suara Pembaruan”, “Media Indonesia”, “İndo Pos”, “Republika” qəzetlərinin və “Gatra” jurnalının təmsilçiləri iştirak etmişlər.

AzərTAc

**Kiyevdə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş mətəm mitinqi keçirilmişdir
(18 yanvar, 2008-ci il)**

Ümummilli lider Heydər Əliyev Moskvada keçmiş SSRİ-nin Prezidenti Mixail Qorbaçovu və onun ətrafını, habelə Azərbaycanın o zamankı oyuncaq hökumətini qanlı 20 Yanvar faciəsinin törədilməsində təqsirləndirən ilk və yeganə siyasətçi olmuşdur. Bunu yanvarın 18-də ümummilli lider Heydər Əliyevin ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyi yaxınlığındakı bağda ucaldılmış abidəsi önündə keçirilən Qara Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev demişdir.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ümummilli liderin abidəsi önünə güllər düzüləndən sonra diplomat burada toplanmış Ukrayna ictimaiyyətinin nümayəndələrinə Azərbaycanın ən yeni tarixində qanlı səhifələrdən birindən, vətənimizin azadlığı və müstəqilliyi naminə totalitar rejimə qarşı üsyan qaldırmış xalqımızın rəşadətindən danışmışdır.

Səfirliyimiz 1990-cı ilin faciəvi hadisələri ilə bağlı mətbuat üçün məlumat hazırlayaraq, dövlət orqanlarına, ictimai təşkilatlara, diplomatik nümayəndəliklərə, KİV-lərə göndərmişdir.

AzərTAc

**20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılmışdır
(18 yanvar, 2008-ci il)**

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yanvarın 18-də Qanlı Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə səfirliyin əməkdaşları və İtaliyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Səfir E.Kərimov mərasimdə çıxış edərək, 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasəti barədə məlumat verərək, Yanvar hadisələrinin Azərbaycanın yeni tarixinin qanlı və şanlı səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirmişdir. Səfir həmin hadisələrə yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini vurğulamış, faciənin törədilmə səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini qeyd etmişdir.

Roma şəhərində Azərbaycan diasporunun fəallarından olan Elxan Əliyev çıxış edərək, 20 Yanvar faciəsi ilə əlaqədar xatirələrini bölüşmüş, mərasimin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulamışdır.

Mərasimdə, həmçinin Romada səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov da iştirak etmiş, İtaliyadakı Azərbaycan diasporunun nümayəndələri ilə fikir mübadiləsi aparmışdır.

Tədbirin sonunda “Lider” telekanalının istehsalı olan “20 Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilmişdir.

Bundan əlavə, 20 Yanvar faciəsi haqqında mətbuat məlumatı hazırlayan səfirlik onu İtaliyanın dövlət və hökumət qurumlarına, beynəlxalq təşkilatların Romadakı nümayəndəliklərinə, diplomatik korpusa və kütləvi informasiya vasitələrinə göndərmişdir.

AzərTAc

**İstanbulda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
(18 yanvar, 2008-ci il)**

Yanvarın 18-də ölkəmizin İstanbuldakı baş konsulluğu “Uyğulama” hotelində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı mərasim keçirmişdir.

Mərasimdə iştirak edən Azərbaycan dərnəklərinin təmsilçiləri, mədəniyyət xadimləri, burada təhsil alan azərbaycanlı tələbələr, Türkiyə ictimaiyyətinin nümayəndələri şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın dövlət himni səslənmişdir. Sonra ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran qanlı 20 Yanvar faciəsi, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən ətraflı bəhs etmişdir. O vurğulamışdır ki, 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindəndir.

Sonra qanlı faciə ilə bağlı sənədli film nümayiş etdirilmiş, mərasim iştirakçıları sənəd və fotosəkillərdən ibarət sərgi ilə tanış olmuşlar. Bədii hissədə şəhidlərimizə həsr olunmuş şeirlər, onların müqəddəs ruhuna ağular səslənmişdir.

AzərTAc

**Nyu-Yorkda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anim tədbiri keçirilmişdir
(18 yanvar, 2008-ci il)**

Yanvarın 18-də Azərbaycanın BMT yanında daimi nümayəndəliyində Qanlı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir.

Əvvəlcə 1990-cı ildə xalqımızın azadlığı uğrunda həyatlarını qurban vermiş Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bu hadisənin xalqımıza qarşı yönəlmiş dəhşətli cinayət olduğunu demişdir. Bu qətləmin baş verməsinin əsas səbəbkarları kimi keçmiş sovet rəhbərliyini günahlandıran A.Mehdiyev, onların törətdikləri cinayətlərə görə hələ də məsuliyyətə cəlb olunmamalarına təəssüfləndiyini vurğulamışdır.

20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik eşqini, xoşbəxt gələcəyə inamını, bu yüksək amala çatmaq iradəsini qırmağa yönəldiyini bildiren Aqşin Mehdiyev, xalqımızın yenilməyərək öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdırmışdır.

Daimi nümayəndə əmin olduğunu bildirmişdir ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları yaxın zamanda azad ediləcək və didərgin düşmüş həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar.

Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan daimi nümayəndə, ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmişdir.

Azərbaycan diasporu nümayəndələri adından Azərbaycan-Nyu-York Assosiasiyasının prezidenti Əli Nəsimov Qanlı 20 Yanvar hadisələrində şəhid olanların xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bildirmiş, bu faciədən sonra bütün dünya azərbaycanlılarının daha sıx birləşdiyini söyləmişdir.

Tədbirdə daimi nümayəndəliyin əməkdaşları, Nyu-Yorkdakı Azərbaycan diasporunun, Amerikada yaşayan Dağ Yəhudiləri İcmasının rəhbərləri və üzvləri iştirak etmişlər.

AzərTAc

**Azərbaycanın İspaniyadakı səfirliyində
20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmişdir
(19 yanvar, 2009-cu il)**

Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən bildirmişlər ki, yanvarın 19-da səfirlikdə qanlı 20 Yanvar faciəsinin on doqquzuncu ildönümü ilə bağlı toplantı keçirilmişdir.

Səfirliyin, Azərbaycan və türk diasporlarının nümayəndələrinin iştirak etdiyi toplantıda faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Səfir Məmməd Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı qırğın barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, 20 Yanvar nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq qəhrəmanlıq səhifəsi yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışdır.

Səfir M.Əliyev xüsusi vurğulamışdır ki, qanlı 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra verilmişdir.

Qanlı 20 Yanvar həqiqətlərinin İspaniya mətbuatında işıqlandırılması məqsədi ilə “El Pais” və “El Mundo” qəzetlərinin, “Cita Internacional”, “Ejecutivos” və “Encuentro Diplomatico” jurnallarının əməkdaşları tədbirə dəvət olunmuşdular.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotostend, kitabçalar və faciə ərəfəsində respublikada baş verənlər haqqında film nümayiş etdirilmişdir.

AzərTAc

20 Yanvar şəhidlərinin xatirəsi
Azərbaycanın Fransadakı səfirliyində ehtiramla yad edilmişdir
(19 yanvar, 2009-cu il)

Azərbaycanın Fransadakı səfirliyində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan icmasının nümayəndələri, ölkəmizin Fransadakı səfiri T.Əliyev və diplomatik missiyanın əməkdaşları iştirak etmişlər. Onlar Parisin Sen-Klu qəbiristanlığında dəfn edilmiş Azərbaycan parlamentinin birinci sədri Ə.Topçubaşovun və digər həmyerlilərimizin məzarlarını ziyarət etmiş, qəbirləri önünə gül dəstələri qoymuşlar. Azərbaycanın azadlığı uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin xatirəsi ziyarət zamanı bir dəqiqəlik sükutla yad edilmişdir.

AzərTAc

**Azərbaycanın Niderland Krallığındakı səfirliyində
20 yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır
(19 yanvar, 2009-cu il)**

Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildirmişlər ki, səfirlikdə 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Mərasimdə Niderlandın bütün bölgələrindən gəlmiş soydaşlarımız, aparıcı diaspor təşkilatlarının rəhbər və fəalları, jurnalistlər, səfirliyin əməkdaşları iştirak etmişlər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfirliyin rəhbərliyi və əməkdaşları, Hollandiyada fəaliyyət göstərən “Azərbaycan-Türk Kültür Dərnəyi”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınların Birliyi”, “Benilüks Azərbaycan Konqresi”, “Niderland-Azərbaycan Mədəniyyət Mərkəzi” kimi aparıcı diaspor təşkilatlarının fəalları, yerli azərbaycanlıların tanınmış təmsilçiləri 20 Yanvar hadisələrinin mahiyyətə yalnız faciə deyil, Azərbaycanın milli azadlıq hərəkatının yüksəliş zirvəsi olduğunu vurğulamış, bu hadisənin Azərbaycanın müasir tarixindəki yeri, müstəqilliyimizin əldə olunmasına, ölkənin sonrakı dirçəlişi və hazırkı dinamik inkişafına göstərdiyi təsiri barədə fikirlərini söyləmişlər.

Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 20 Yanvar qırğınından dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, bu cinayəti törədən şəxsləri ittiham etmiş və imperiya rejimini pisləmişdir. Məhz 20 Yanvar hadisələrinə ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən ali hakimiyyətə qayıtdıqdan sonra hüquqi və siyasi qiymət verilmişdir.

Çıxış edən natiqlər xüsusi vurğulamışlar ki, 20 Yanvar hadisələrinin ildönümlərinin bütün ölkələrdə həmvətənlərimiz tərəfindən qeyd olunması dünya azərbaycanlılarının həmrəyliyi beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirərək, Azərbaycan diasporunu azərbaycançılıq və milli dövlətçilik ideyaları ətrafında daha sıx işbirliyinin qurulmasına, vahid qüvvə şəklində məqsədyönlü fəaliyyət göstərməsinə təkan verir. Bununla əlaqədar Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının səmərəli əməkdaşlığına və gələcək tədbirlərin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Niderland cəmiyyətinə Azərbaycan haqqında obyektiv məlumatlarının çatdırılması, keçirilən tədbirlərdə Hollandiyanın nüfuzlu şəxslərinin iştirakının təmin edilməsi hər bir diaspor təşkilatının əsas məqsədlərindən biri olmalıdır.

Mərasimin sonunda şəhidlərin xatirəsinə ehсан süfrəsi açılmışdır.

AzərTAc

**Azərbaycanın İndoneziyadakı səfirliyində
20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir
(12 yanvar, 2010-cu il)**

Azərbaycanın İndoneziyadakı səfirliyindən bildirmişlər ki, yanvarın 12-də Cakarta İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Səfir İbrahim Hacıyev qanlı faciə barədə məlumat vermiş, 20 Yanvarın Azərbaycanda hər il ümumxalq hüzn günü kimi qeyd edildiyini bildirmişdir. Qanlı Yanvarın Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayan diplomat, bu hadisənin xalqımızın yenilməzliyini, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdiyini demişdir.

İ.Hacıyev qanlı hadisəyə ilk etiraz səsini məhz ümummilli lider Heydər Əliyevin ucaltığını vurğulamışdır.

Səfir ölkəmizin tarixi, müasir həyatı, inkişafı, dünyada artan nüfuzu, beynəlxalq və regional layihələrdə aparıcı rolu barədə məlumat vermiş, Azərbaycan-İndoneziya əməkdaşlığının bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

20 Yanvarı böyük faciə kimi səciyyələndirən Cakarta İncəsənət İnstitutunun rektoru Vaqiono Sunarto həmin hadisələrin Azərbaycanın müstəqilliyinin bərpasında müstəsna rol oynadığını qeyd etmişdir.

Sonra İ.Hacıyev tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən foto-slaydlar nümayiş olunmuşdur.

Səfirliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə hazırladığı kitab və disklər ali təhsil ocağının kitabxanasına hədiyyə edilmişdir.

AzərTAc

**Hollandiyada yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir
(18 yanvar, 2010-cu il)**

Hollandiyanın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, qurumun təşəbbüsü ilə xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 20 illiyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın ölkədə fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələrinin, soydaşlarımızı öz ətrafında birləşdirən diaspor təşkilatları rəhbərlərinin, qardaş Türkiyənin diaspor təmsilçilərinin, iş adamlarının və Hollandiyada təhsil alan tələbələrimizin iştirak etdiyi tədbirin başlanğıcında faciəli günlərdə öz ölkəsinin və xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhid zirvəsinə yüksəlmiş mərd Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

BAK-ın sədri Elsevər Məmmədov böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsinin, M.S.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasəti barədə məlumat vermiş, bu qanlı faciədən 20 il keçməsinə baxmayaraq hələ də xalqımızın tarixinin qara səhifəsini təşkil edən həmin hadisəni törədənlerin öz layiqli cəzalarına çatmadıqlarını diqqətə çatdırmışdır. O, bu faciənin beynəlxalq qurumlar tərəfindən gələcəkdə ədalətli qiymətini alacağına ümid etdiyini bildirmişdir. 20 Yanvar faciəsinin xalqımız yalnız ümumxalq hüzn günü kimi qeyd etmir. Eyni zamanda qırmızı imperiyanın Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq nümunəsi kimi daim xatırlayır.

Tədbirdə tanınmış kinorejissor Ramiz Əliyevin faciə ilə bağlı təqdim etdiyi filmlər nümayiş etdirilmişdir.

Sonda azadlıq yolunda canlarından keçərək şəhid olmuş Vətən övladlarının unudulmaz xatirəsinə dualar oxunmuş və ehsan verilmişdir.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri

**Azərbaycan və Macarıstan tarixinin faciəli səhifələrinə dair paralellər aparılmışdır
(20 yanvar, 2010-cu il)**

Yanvarın 20-də Macarıstan Müdafiə Nazirliyinin (MN) Hərb Tarixi Muzeyinin böyük salonunda 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrin 20-ci ildönümü ilə əlaqədar “Azərbaycan və Macarıstan tarixinin faciəli səhifələrinin paralelləri” adlı tədbir keçirilmişdir. Tədbiri Azərbaycanın Macarıstandakı səfirliyi Hərb Tarixi Muzeyi ilə birlikdə təşkil etmişdir.

Azərbaycan səfiri Həsən Həsənov və Hərb Tarixi Muzeyinin direktoru, polkovnik Yojef Luqaşi giriş nitqi ilə çıxış etmişlər. Həsən Həsənov 20 Yanvar hadisələrindən, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, erməni hərbcilərinin Xocalıda soyqırımını törədərək, bütöv bir şəhəri yer üzündən silmələrindən və dövlətimizin ərazisinin 20 faizinin hələ də işğal altında qalmasından söz açmışdır. Y.Luqaşi bildirmişdir ki, Avropanın ucqar şərq dövləti olan Azərbaycan Qərblə Şərq arasında bir körpü və Macarıstana dost ölkədir. Bakı küçələrinin həmin faciəli yanvar günlərinə aid ağ-qara fonda təsvir olunduğu şəkillər tədbir iştirakçılarında 1956-cı ildə taleyinə həqiqətən ağır sınaqlar düşmüş Macarıstanın tarixinin qanlı səhifəsini - macarların müstəqillik və demokratiya uğrunda mübarizə salnaməsi olan Budapeşt hadisələrini xatırlatmışdır: “Burada oxşar hadisələr baş vermişdir. Stalinin totalitar imperiya modeli istər 1956-cı ildə, istərsə də 1990-cı ildə macarların və azərbaycanlıların azadlığa can atmaları və dinc yolla müstəqillik əldə etmək arzusu ilə barışa bilməmiş, bu mübarizəni qan içində boğmaq yolunu seçmişdir. Hər iki ölkədə ssenari oxşardır: DTK-nın təxribatları, zorakılıq, Budapeşt və Bakı küçələrinə tankların yeridilməsi və dinc sakinlərin gülləbaran edilməsi”.

Qeyd etmək lazımdır ki, bu gün 20 Yanvar faciəsinə ilk dəfə Avropada oxşar hadisələr prizmasından baxılmışdır. Beləliklə, 20 il əvvəl dinc baxılıqların qətləmi 1956-cı il Budapeşt hadisələri ilə bir sıraya qoyulmuş və paralel ölçüdə təqdim olunmuşdur.

Tədbir iştirakçıları Budapeşt və Bakıda qanlı günləri əks etdirən fotosəkillərdən, habelə uşaqların Xocalı faciəsi mövzusunda rəsmlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbirdə Macarıstan Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, MN Baş Qərargahının, Zrini adına Ali Hərbi Akademiyanın, Macarıstan Veteranlar Təşkilatının nümayəndələri, 1956-cı ildə Budapeştdə törədilmiş hadisələrin şahidləri, Türkiyə, Ukrayna, Yaponiya, Anqola, Banqladeş, Belarus, Venesuela, İndoneziya, İraq, Koreya, Pakistan, Slovakiya, Ekvador və CAR-ın bu ölkədəki səfirləri, habelə Belçika, AFR, Niderland, Qətər, İtaliya, Qazaxıstan, Küveyt, Moldova, Fələstin, Rusiya, Rumıniya, ABŞ, Tailand, Tunis, Xorvatiya və Çexiya səfirliklərinin əməkdaşları və hərbi ataşeləri iştirak etmişlər. Qonaqlar arasında həmin günlər Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatını izləyən AFFA-nın vitse-prezidenti Rauf Əliyev, baş katibi Elxan Məmmədov və başqaları da olmuşlar.

Ümumilikdə 150-dən çox adamın iştirak etdiyi tədbir Macarıstan KİV-ləri, xüsusən MTI İnformasiya Agentliyi tərəfindən geniş işıqlandırılmışdır.

Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

**Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır
(19 yanvar 2011)**

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə iştirakçılara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərin səbəbi və səbəbkarları barədə ətraflı məlumat vermişdir. Ş.Mehdizadə demişdir ki, həmişə olduğu kimi, 1990-cı ilin qanlı yanvar günlərində də ümummilli lider Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmış, bununla da xalqımızı daha böyük bəlalardan xilas etmişdir.

Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Gənclərə yardım və maarifləndirmə Dərnəyinin başçısı Musa Hacıyev, Azərbaycanlıların Marneulidəki Mədəniyyət Mərkəzinin əməkdaşı Nərgiz Əliyeva və başqaları tarixi faktlar əsasında sovet imperiyasının 1990-cı ilin yanvarında xain ermənilərin fitvası ilə xalqımızın başına gətirdiyi faciələri geniş şərh etmişlər.

Çıxışlarda o da vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı xalqımıza qarşı yönəldilmiş çoxlu sayda müsibətlərin qarşısını almış, ölkəmizi böyük təhlükələrdən xilas etmişdir. Bildirilmişdir ki, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir.

İslam Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

İndoneziyanın PoliMedia Universitetində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılmışdır (19 yanvar 2011)

Azərbaycanın İndoneziya və eyni zamanda Filippindəki səfiri İbrahim Hacıyev İndoneziyanın PoliMedia Universitetində “20 Yanvar – müstəqillik uğrunda mübarizənin qələbəsi” mövzusunda çıxış etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın müstəqilliyinin bərpasında ümumxalq qəhrəmanlığının müstəsna rolundan danışan səfir 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının yeni qəhrəmanlıq salnaməsini yazdığını diqqətə çatdırmışdır. Diplomat azadlıq hərəkatının qarşısını almaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilmiş ordunun 130 nəfər dinc sakini qətlə yetirdiyini, 700 nəfəri yaraladığını, minlərlə insanın itkin düşdüyünü, lakin Azərbaycan xalqının iradəsini və əzmini qıra bilmədiyini qeyd etmişdir.

Səfir sovet hərbi təcavüzü nəticəsində törədilmiş faciənin beynəlxalq birliyə çatdırılmasında ümummillî lider Heydər Əliyevin rolunu vurğulamışdır.

İ.Hacıyev Ermənistanın ölkəmizə hərbi təcavüzünə toxunaraq Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun müvəqqəti olaraq erməni işğalı altında olduğunu, nəticədə bir milyondan artıq azərbaycanlının doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırmışdır.

Səfir Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə İndoneziya hökumətinə və xalqına minnətdarlığını bildirmişdir.

İ.Hacıyev son illərdə Azərbaycanın inkişafının, regionda aparıcı dövlətə, dünya enerji təhlükəsizliyini təmin edən ölkələrdən birinə çevrilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulamışdır.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən foto-slaydlar nümayiş etdirilmişdir.

Səfirliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialı barədə hazırladığı kitablar təhsil ocağının rəhbərliyinə və kitabxanasına hədiyyə edilmişdir.

AzərTAc

**Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
(19 yanvar 2012)**

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan müşavir R.Vəliyev Qanlı Yanvar faciəsi, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş həmvətənlərimizin fədakarlığı barədə iştirakçılara məlumat vermişdir. R.Vəliyev dinc əhaliyə qadağan olmuş silahlardan atəş açıldığını, faciə zamanı həlak olan və yaralananlar arasında azyaşlı uşaqların və qadınların da olduğunu bildirmişdir. Qanlı hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu aksiyamı qəti pislədiyini, günahkarların dərhal cəzalandırılmasını tələb etdiyini qeyd etmişdir.

R.Vəliyev Prezident İlham Əliyevin ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyini vurğulamışdır. Müşavir 20 Yanvar faciəsində həlak olanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədi ilə müvafiq təqaüdlərin ayrılmasından danışıbmışdır.

Digər çıxış edənlər də bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan Qanlı Yanvar faciəsinin qəhrəmanlıq və şəhidlik zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunduğunu bildirmişlər. 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü kimi daxil olduğu qeyd edilmişdir. Natiqlər faciə qurbanlarının xatirəsinin daim əziz tutulacağını vurğulamışlar.

Tədbirin iştirakçıları səfirlikdə 20 Yanvar faciəni əks etdirən materiallardan ibarət guşə ilə də tanış olmuşlar.

AzərTAc

**İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib
(19 yanvar 2012)**

İordaniya ictimaiyyətinə 20 Yanvar faciəsi haqqında geniş məlumat verilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar yanvarın 18-də səfirlikdə mətbuat konfransı keçirilib.

İordaniyanın 20-yə yaxın kütləvi informasiya vasitələrinin, o cümlədən İordaniyanın rəsmi dövlət kanalı İordaniya Televiziyasının iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Elman Araslı faciənin tarixi, onun ölkəmizin müstəqilliyinin bərpasında oynadığı rol haqqında media nümayəndələrinə ətraflı məlumat verib.

Jurnalistlərin çoxsaylı suallarını cavablandıraraq səfir Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əməlinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməsinin zəruriliyini vurğulayıb və bu işdə media nümayəndələrinin yaxından iştirakına ehtiyac olduğunu bildirib.

Sonra səfir Araslı qanlı yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar İordaniya Televiziyasına müsahibə verib.

Bununla yanaşı, səfirlik tərəfindən müvafiq bəyanat hazırlanaraq İordaniyanın Xarici İşlər Nazirliyinə, bir sıra digər rəsmi qurumlara, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və yerli KİV-lərə göndərilib. Artıq bu gün İordaniyanın "Rəy", "Düstur", "Jordan Times", "Diyar", "Əl-Ğad", "Əl-Diyar" kimi bir sıra nüfuzlu qəzetlərinə səfirlik tərəfindən 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mətbuat konfransı geniş şəkildə işıqlandırılıb.

Trend

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Küveytdə yad edilib (19 yanvar 2012)

Yanvarın 19-da Azərbaycanın Küveytdəki səfirliyində 1990-cı il qanlı yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirə Küveytdə yaşayan həmvətənlərimiz, o cümlədən "Vətənsəvər" Dostluq Cəmiyyətinin nümayəndələri, həmçinin, ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütlə anılıb.

Tədbirdə 22 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdikləri bildirilib, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunduğuna baxmayaraq, bunun Azərbaycan xalqının azadlıq hərəkatını və xalqın mətin iradəsini qıra bilmədiyi xüsusi vurğulanıb.

Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Moskva şəhərindəki Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqın qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd olunaraq, 20 Yanvar faciəsinə məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə araşdırılıb hüquqi-siyasi qiymət verildiyi bildirilib.

Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 yanvar fotosərgisi ilə tanış olub, qanlı faciə barədə çəkilən sənədli filmi seyr ediblər.

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə ərəb dilində dərc edilmiş "20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi" adlı jurnal və ərəb dilində 20 Yanvar faciəsinə həsr olunan sənədli filmin DVD-si tədbir iştirakçılarına təqdim olunub.

Eyni zamanda, 1990-cı il qanlı yanvar faciəsi Küveyt KİV-ində geniş şəkildə işıqlandırılıb. Belə ki, qeyd olunan hadisə ilə bağlı müfəssəl məqalə çoxsaylı oxucu kütləsinə malik "Əl-Vasat" qəzetində dərc edilib.

Trend

**20 Yanvar faciəsi ABŞ-da anılıb
(21 yanvar 2012)**

Qara Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə, Azərbaycanın ABŞ-dakı Səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov çıxış edərək, 20 yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici roldan bəhs edib.

O, bu faciədə öz həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını bildirib.

Səfir qeyd edib ki, həmin qanlı qırğını törədənlər Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq və azadlıq eşqini söndürmək istəsələr də, öz məqsədlərinə nail ola bilmədilər, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdi.

Süleymanov Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsini və bu faciəni törədənləri kəskin şəkildə pisləməsinə böyük tarixi hadisə adlandırır.

20 yanvar hadisələri baş verən dövrdə ABŞ Dövlət Katibinin SSRİ üzrə xüsusi müşaviri vəzifəsində çalışmış Pol Qobl Qara Yanvar faciəsinə Vaşinqtonda o zaman mövcud olan münasibət barədə xatirələrini bölüşüb.

Qobl Sovet rəhbərliyinin, xüsusilə Qorbaçovun belə bir vətəndaş qırğını törətməsini "dövlət terrorçuluğu" kimi səciyyələndirib.

O, məhz bu faciədən sonra Vaşinqtonun siyasi dairələrində SSRİ-nin tezliklə süqut edəcəyinə dair əminliyin yarandığını bildirib.

Qoblun fikrincə, bu qanlı hadisələr SSRİ-nin tezliklə çökməsinə gətirib çıxardı ki, bu da öz növbəsində bütün dünyanı dəyişdi.

O, həmin dəhşətli günlərdə Azərbaycan xalqının yüksək cəsarət və mərdlik nümayiş etdirdiyini və bu gün azərbaycanlıların Qara Yanvar şəhidləri ilə tam haqlı olaraq böyük qürur duyduqlarını bildirib.

Qobl Heydər Əliyevin bu qırğını dərhal və qətiyyətlə pisləməsinə yüksək cəsarət nümunəsi adlandıraraq, bu bəyanatın o zaman Vaşinqtonda ciddi rezonans doğurduğunu qeyd edib.

Sonra ABŞ-dakı Azərbaycan diasporunun üzvü, faciə baş verən dövrdə "Amerikanın Səsi" radiosunun Azərbaycan redaksiyasında çalışmış Həbib Azərsina çıxış edərək, həmin qanlı gecədə Bakı ilə çətinliklə əlaqə yaradaraq götürdüyü müsahibələrdən, faciənin ABŞ KİV-ləri tərəfindən işıqlandırılmasından, Vaşinqtondakı SSRİ səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi etiraz aksiyasından və s.-dən bəhs edib.

Daha sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov həzin musiqi parçaları ifa edib.

Mərasimdə ABŞ-ın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və Vaşinqtonda və Virciniyada təhsil alan bir sıra azərbaycanlı tələbələr iştirak ediblər.

Trend

**Kanadada 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir
(18 yanvar 2013)**

Bakı, 18 yanvar (AzərTAc). Yanvarın 17-də Azərbaycan Respublikasının Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, mərasimdə Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan səfir Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. Səfir demişdir ki, 20 Yanvar tariximizin qanlı səhifələrindən olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsidir. Əliyalın, dinc əhalinin sovet qoşunları tərəfindən hücumla məruz qalmasına, 147 günahsız insanın qətlə yetirilməsinə baxmayaraq, həmin hadisələr xalqın mübarizə əzmini qıra bilməmişdir.

Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirmiş, Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə etmişlər.

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən fotolar da nümayiş olunmuşdur.

**Dubayda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
(18 yanvar 2013)**

Bakı, 18 yanvar (AzərTAc). Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki səfirliyi tərəfindən Dubaydakı “Grand Hyatt” mehmanxanasında tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə Azərbaycanın Dubaydakı baş konsulu, konsulluğun əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Dubaydakı nümayəndələri, Azərbaycan Beynəlxalq Bankının bu şəhərdəki ofisinin təmsilçiləri, burada yaşayan həmvətənlərimiz etmişlər.

Tədbirdə çıxış edən səfir Elxan Qəhrəmanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də baş vermiş hadisə barədə danışıbmışdır. Səfir Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətindən danışıbmış, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək küçələrə və meydanlara çıxaraq buna etiraz bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun misli görünməmiş faciə törətdiyini bildirmişdir. Diplomat ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

E.Qəhrəmanov 20 Yanvar faciəsindən sonra o zamankı Azərbaycan rəhbərliyinin atdığı addımların cəsarətsizlik və siyasi təslimçilik nümayişi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev vermişdir. Səfir dünyanın nüfuzlu KİV-lərin təmsilçiləri qarşısında verilən bu bəyanatın böyük əks-səda doğurduğunu qeyd etmişdir.

Sonra 20 Yanvar faciəsi ilə bağlı “Azadlığa gedən yollar” sənədli filmi nümayiş etdirilmişdir.

**Pekində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
(19 yanvar 2013)**

Pekin, 19 yanvar (AzərTAc). Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Çin Xalq Respublikasında anılmışdır.

Azərbaycanın Pekindəki səfirliyində keçirilən tədbirdə əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bu ölkədə yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə səfir Lətif Qəndilov bildirmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Vətənin qeyrətli övladları xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq müdhiş gecədə canlarından keçmişlər. Həmin qanlı qırğından 23 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

Bildirilmişdir ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.

Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunmuşdur.

Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Pekin

**Kiyevdə “1990-cı ilin Bakı hadisələri. 24 ildən sonra baxış”
mövzusunda “dəyirmi masa” olmuşdur
(18 yanvar 2014)**

Yanvarın 18-də Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi Ukrayna Millətlər Assambleyası ilə birlikdə “Ukrainski novini” (“Ukrayna xəbərləri”) informasiya agentliyinin mətbuat mərkəzində “1990-cı ilin Bakı hadisələri. 24 ildən sonra baxış” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirin təşkilatçıları Ukrayna ictimaiyyətinə xatırlatmışlar ki, “Qara yanvar” öz müstəqilliyi uğrunda mübarizə aparan azadlıqsevər Azərbaycan xalqını hərbi maşınının köməyi ilə əzmək cəhdi idi. Mixail Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərliyinin Bakı şəhərində törətdiyi bu cinayət müxtəlif millətlərdən olan 147 dinc sakinin, o cümlədən ukraynalıların ölümünə səbəb olmuşdur.

Diaspor təşkilatımızın rəhbəri Rövşən Tağıyev qeyd etmişdir ki, həmin gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür. Sovet ordusunun hərbi bölmələri SSRİ və Azərbaycan SSR konstitusiyalarını pozaraq Bakıya yeridilmişdi. O bildirmişdir ki, həlak olanlar və yaralananlar arasında dinc şəhər sakinləri – gənclər, qocalar, qadınlar, uşaqlar vardır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciənin dəhşətli yekunu belədir.

Ukrayna Millətlər Assambleyası bu ölkənin bütün xalqlarının nümayəndələrinin, o cümlədən azərbaycanlıların birliyidir. Bu ictimai struktur Ukrayna ərazisində yaşayan xalqlar arasında dostluğun və həmrəyliyin inkişaf edib möhkəmlənməsinə kömək göstərmək, sülhü və əmin-amanlığı qorumaq, milli azlıqların mədəni, mənəvi tələbatının ödənilməsinə şərait yaratmaq, onların hüquq və mənafeyini qorumaq üçün yaradılmışdır.

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

**Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
(19 yanvar 2014)**

20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anma mərasimi keçirilmişdir.

Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbiri səfir Rasim Rzayev açaraq, 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş qırğın haqqında geniş məlumat vermiş, bu faciənin insanlığa qarşı cinayət olduğunu qeyd etmişdir

Bildirilmişdir ki, böyük itkilər, günahsız insanların qətlə ilə nəticələnmiş 20 Yanvar faciəsi cinayətkar sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi. Qətləndə şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların və qadınların olduğu, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi vurğulanmışdır.

R.Rzayev baş vermiş faciədən dərhal sonra ümummillə lider Heydər Əliyevin Moskvada Azərbaycanın nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırlatmış, ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi qayğı və diqqət göstərilməsinin əhəmiyyətindən söhbət açmışdır. 20 Yanvar hadisəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirmişdir.

Sonra hadisə haqqında “Azadlığa gedən yollar” adlı sənədli film nümayiş edilmişdir.

Tədbir iştirakçıları 1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş faciəni əks etdirən foto-sərgiyə baxmış, “İRS” jurnalının xüsusi buraxılışı ilə tanış olmuşlar.

20 Yanvar - Şəhidlərin xatirə günü ilə əlaqədar səfirlik tərəfdən hazırlanmış press-reviz, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə, Ər-Riyad şəhərində yerləşən diplomatik missiyalara və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilmişdir.

**Berlində 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir
(19 yanvar 2014)**

20 Yanvar şəhidlərinin xatirəsi anılması məqsədilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) və Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə Berlində “Qara Yanvar - azadlığa aparan yollar” mövzusunda tədbir keçirilmişdir.

Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova 20 Yanvar hadisələri haqqında məlumat vermiş və həmin günü Azərbaycan xalqının həyatında və yaddaşında dönüş nöqtəsi kimi səciyyələndirmişdir.

Sonra ASN-in baş katibi Elşən İsmayılov çıxış edərək xalqımızın milli azadlıq hərəkatında mühüm yeri olan 20 Yanvar faciəsinin gənclər üçün tarixi əhəmiyyətindən və həmin günlə bağlı uşaqlıq xatirələrindən danışmışdır.

Sonra 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Potsdam Universitetinin professoru, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvü Vilfrid Furman “Qara Yanvar: azadlığa aparan yollar” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi Azərbaycanda həmin dövrdə cərəyan edən mürəkkəb siyasi proseslərdən, xüsusən də Qarabağ münaqişəsinin başlanması səbəblərindən danışmışdır. O, problemin sonrakı mərhələdə qanlı müharibəyə çevrilməsinin əsas səbəblərindən biri kimi həmin dövrdə sovet rəhbərliyinin yeni baş qaldırmış erməni millətçiliyinə qarşı qeyri-adekvat reaksiyası olduğunu bildirmişdir. Vilfrid Furman Azərbaycanda artıq siyasi təməllərinin sarsıldığını görən SSRİ rəhbərlərinin sovet hakimiyyətini saxlamaq üçün hətta hərbi vasitələrə əl atmalarını və Qanlı Yanvar faciəsini törətdiklərini ətraflı təsvir etmişdir. Alim Azərbaycanın şəhidlərinin xatirəsini uca tutaraq dünya ictimaiyyətinin bu haqda məlumatlandırılması istiqamətində mühüm addımlar atıldığını bildirmişdir.

Məruzədən sonra professor Vilfrid Furmanın iştirakı ilə müzakirələr aparılmış, qonaqların sualları cavablandırılmışdır.

Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı fotolar nümayiş etdirilmiş, ehsan verilmişdir.

Mərasimdə Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycan və türk diasporlarının nümayəndələri, Almaniya təhsil alan azərbaycanlı və digər tələbələr, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin

**Ukraynanın Sumı şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş görüş-rekviyem keçirilib
(14 yanvar 2015)**

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu Sumı şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş görüş-rekviyem keçirib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet ordusu Azərbaycan xalqına qarşı amansız və qeyri-insani aksiya həyata keçirib.

Fəxri konsul deyib ki, bu qanlı faciə tarixi yaddaşımıza matəm günü kimi daxil olub. Ancaq 20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Həmin gün xalqımız öz azadlıq əzmini bütün dünyaya nümayiş etdirib.

Sumı Vilayət Dövlət Administrasiyasının sədri Nikolay Kloçko qeyd edib ki, həm Azərbaycan, həm də Ukrayna xalqı müstəqillik və azadlıq uğrunda mübarizə aparıb və buna nail olub.

Sonra A.S.Makarenko adına Sumı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Anatoli Qonçarenko əhalinin bütün konstitusiya hüquqlarını pozan Sovet İttifaqının silahsız insanlara qarşı hərbi gücdən istifadə etdiyini təsdiqləyən faktları diqqətə çatdırıb.

Tədbirdə Sumı Vilayət Dövlət Administrasiyasının, vilayət sovetinin, ictimai təşkilatların, Azərbaycan diasporunun, milli azlıqların və KİV-lərin nümayəndələri iştirak ediblər.

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

**Düşənbədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
(17 yanvar 2015)**

Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil edib. Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm, mədəniyyət xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər mərasimdə iştirak ediblər. Mərasimin keçirildiyi səfirliyin binasının foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend nümayiş olunub, iştirakçılara Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu paylanıb. Əvvəlcə Qanlı Yanvar hadisələri ilə bağlı sənədli film göstərilib. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar hadisələri barədə danışaraq bildirib ki, bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edən xalqımızın inamını, məğrurluğunu qırmaq məqsədini daşıyırdı. Lakin onlar buna nail ola bilmədilər, xalqımız daha da mətinləşdi, düşmən qarşısında əyilmədi.

Qeyd edilib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gələrək hadisələrə kəskin etirazını bildirdi. Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün mühüm tədbirlər gördü. Bildirilib ki, Ümummilli Liderin siyasi kursunun davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf edir, iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu da o deməkdir ki, Azərbaycan gec-tez işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq. Digər çıxış edənlər 20 Yanvar faciəsini törədənləri pisləyib, günahkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

*Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Düşənbə*

**Berlində 20 Yanvar hadisələrinin qurbanları anılıb
(19 yanvar 2015)**

Almaniya Federativ Respublikasının (AFR) paytaxtı Berlin şəhərində Alman Məmurular Birliyi Forumu adlanan mötəbər məkanda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Almaniya Bundestaqının deputatları, AFR Xarici İşlər Nazirliyinin, xarici diplomatik korpusun, Almaniyanın müxtəlif siyasi, iqtisadi, elmi və mədəni dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, alman mətbuatının təmsilçiləri, bütövlükdə 150-dən artıq insan iştirak edib. Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazov tədbiri giriş sözü ilə açıb və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səfir tədbir iştirakçılarına faciənin baş verdiyi dövəndə Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yumması və bununla da Azərbaycan əhalisini özündən narazı salması haqqında məlumat verib. Səfir Sovet rəhbərliyinin Azərbaycan xalqının haqlı narazılığına ağır cinayət törətməklə cavab verməsi, o zamanlar Moskvada yaşayan ümummillilərimiz Heydər Əliyevin 20 Yanvar hadisələrinə dair keçirdiyi mətbuat konfransında İttifaq rəhbərliyinə qətiyyətlə etiraz etməsi barədə danışıb. Bildirib ki, hazırda öz vətəndaşlarının rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən, regionda və dünyada söz sahibinə, eləcə də Avropanın etibarlı tərəfdaşına çevrilmiş Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və Azərbaycan xalqının maraqları çərçivəsində həllinə çalışır. Daha sonra Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyi üçün canından keçmiş vətəndaşlar heç vaxt unudulmamalıdır. Dağlıq Qarabağ münaqişəsinə toxunan Şlayer bildirib ki, Krım böhranı sübut etdi ki, beynəlxalq birlik Azərbaycan torpaqlarının işğalına layiq olan qiyməti verməyib. Almaniya pozulmuş beynəlxalq hüququn bərpa olunması üçün bütün səylərini ortaya qoymalıdır. O, Alman-Azərbaycan Forumunun bu məsələyə hər zaman dəstək göstərəcəyini bildirib. Tədbirdə çıxış edən Almaniya Bundestaqının deputatı, xarici işlər komitəsinin üzvü, professor doktor Egon Yütner 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində “qanlı yara” adlandırıb. Onun sözlərinə görə, bu faciə Azərbaycan xalqının legitim azadlıq hərəkatına daha da rəvac verib, öz müstəqilliyini elan etməklə Azərbaycan dövləti yenidən tarix səhnəsinə çıxıb. Bundestaqın deputatı Azərbaycanın müstəqillik illərində əldə etdiyi irəliləyiş və bu gün müstəqil siyasət yürütməsi haqqında danışıb, ölkədəki iqtisadi sıçrayışın və sosial inkişafın qürurverici olduğunu bildirib. Egon Yütner Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini yüksək qiymətləndirib və buna dair faktları səsləndirib. Tədbirin rəsmi hissəsindən sonra Almaniya yaşayan azərbaycanlı musiqiçilər Elnarə İsmayılova və Faiq Əliyevin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anma konserti təqdim edilib. Həmçinin 20 Yanvar faciəsindən bəhs edən tarixi fotosəkillərdən ibarət sərgi, eyni zamanda, müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunub.

Anma tədbiri Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin təşkilatçılığı, SOCAR-ın Almaniya nümayəndəliyinin və Almaniyaadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə təşkil edilib.

Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin

**Londonda 20 Yanvar faciəsinin qurbanları anılıb
(21 yanvar 2015)**

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və “Buta” İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə Londonda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Britaniyanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər. “Buta” İncəsənət Mərkəzinin direktoru Nəsim Piriyev 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verib, bu faciəni xalqımızın azadlıq mübarizəsinin bir nümunəsi kimi qiymətləndirib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin kədərli olduğu qədər tariximizin şanlı səhifəsi olduğunu qeyd edib. “Çünki həmin gün Azərbaycan xalqını azadlıq əzmini göstərdi. Həmin gün ölkəmizin müstəqilliyinin bərpası üçün böyük təkan oldu. Keçmiş sovet hərbi maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətləmə idi. Lakin SSRİ-nin məqsədinin nə olduğundan asılı olmayaraq hadisələr tam olaraq əksinə cərəyan etdi. Azərbaycan öz müstəqilliyinin bərpası yolunda əzmlə irəlilədi”, - deyərək diplomat bildirib. Səfir vurğulayıb ki, 20 Yanvar faciəsi həmin dövrdə “Human Right Watch” hüquq müdafiəsi təşkilatı, ABŞ-ın bir sıra nüfuzlu mətbuat qurumları və s. daxil olmaqla dünya ictimaiyyətinin də diqqət mərkəzində olub. Bu hadisəni törədənlərin layiqli cəzalarını tapacaqlarına əminlik ifadə olunub. Daha sonra tədbir iştirakçıları məşhur rejissor Andrey Konçalovskinin müəllifi olduğu Qanlı Yanvar hadisələrini siyasi və ictimai nöqtəyi-nəzərdən ətraflı təhlil edən sənədli filmə baxıblar. Filmdən sonra A.Konçalovski strateji məsələlər üzrə mütəxəssis Susanna Simons ilə birlikdə filmin və 20 Yanvar faciəsinin müzakirəsini aparıblar. Müzakirədən sonra iştirakçıların sualları cavablandırılıb.

Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London

**Çexiya ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb
(18 yanvar 2016)**

Yanvarın 18-də Praqada 20 Yanvar faciəsi ilə bağlı yerli jurnalistlər üçün “dəyirmi masa” keçirilib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tərəfindən təşkil edilən tədbirdə o, 20 Yanvar faciəsi haqqında jurnalistlərə ətraflı məlumat verib.

Səfir sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətlə və bu qanlı faciənin baş verməsindən öncəki və sonrakı hadisələrin tarixi haqqında söhbət açıb. Diplomat faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirib.

Səfir 20 Yanvar faciəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri haqqında da danışmış, jurnalistlərin suallarını cavablandıraraq.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

**20 Yanvar faciəsinin qurbanları Madriddə də anılıb
(20 yanvar 2016)**

Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada fəaliyyət göstərən diplomatik qurumların və xarici təşkilatların nümayəndələri, ispaniyalı tələbələr, hökumət nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar və iş adamları iştirak ediblər.

Azərbaycanın İspaniyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov tədbirdə 20 Yanvar faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. O vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. 147 dinc vətəndaşın sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə onun azadlıq arzusunu daha da alovlandırdı.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film, fotolar nümayiş etdirilib, iştirakçılara ispan dilində hazırlanmış bukletlər paylanılıb.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

İsraildə “Qara Yanvar” şəhidlərinin xatirəsi anılıb (20 yanvar 2016)

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın ən faciəli səhifələrindən birinə həsr olunmuş görüş keçirilib. Əslən Azərbaycandan olanlar harada yaşamalarından asılı olmayaraq, Bakı küçələrinin sakitliyini tankların gurultusunun və uğultusunun pozduğu o məşum gecəni - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni heç vaxt unutmayacaqlar. Bu küçələr həтта Böyük Vətən müharibəsi illərində də tank görməmişdi. Evlər və küçələr nizamsız atəşə tutulur, insanlar evlərinin içində gülləyə tuş gəlirdilər. Küçələrdə hərəkət edən nə vardısı tanklar əzib keçir, hədəfi məhv etmək üçün atəş açırdı. Gülləbaran edilən binaların divarları deşik-deşik olmuşdu.

Bu hadisə Sovet İmperiyasının dağılmasının başlanğıcı oldu. Aşkarlıq siyasətinin sərbəst buraxdığı azadlıq “cin”i yetmiş ildən çox ölkələr və xalqlar üzərində hökmranlıq edən bir rejimin əsarət zəncirindən qurtulmağa can atırdı. Azadlıq mehini hiss edən bütün respublikalar Lenin-Stalin rejiminin buxovlarını qırıb atmaq istəyirdilər, amma can verməkdə olan imperiya onları qan tökmədən əldən buraxmaq istəmirdi. O vaxtlar güclənməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda postyeniđenqurma proseslərini sürətləndirdi. Nəticədə Azərbaycanda erməni millətçiləri tərəfindən öz doğma el-obasından didərgin salınmış etnik azərbaycanlılardan ibarət bir milyondan çox qaçqın ordusu yarandı.

Xalqın yaddaşına “Qara Yanvar” kimi həkk olunan dəhşətli qırğında yüzlərlə günahsız insan həlak oldu və zərər çəkdi. Onların arasında müxtəlif millətlərin nümayəndələri – azərbaycanlılar, ruslar, tatarlar, ukraynalılar, ləzgilər, qazaxlar və başqa xalqların nümayəndələri vardı. Azərbaycanlılar onları unutmur, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlər kimi xatirələrini daim əziz tuturlar.

İsraildə o faciəli günlərdə həlak olan, özlərindən sonra azyaşlı uşaqlarını, ömür-gün yoldaşlarını, habelə ata-analarını qoyub getmiş bakılıların qohumları yaşayır. Həmin gecə hələ yenicə yaşamağa başlayan, həyatın zövq-səfasını dadmağa macal tapmamış gənclər vəhşicəsinə qətlə yetirildi. Bizə onların fədakarlığının xatirəsi qalıb. Evinin içində snayper gülləsinə tuş gələn gənc Vera Besantınanın xatirəsi daim qəlbimizdə yaşayacaq. Təcili yardım xidmətinin gənc həkimi Aleksandr Marxevka aldığı güllə yarısından can verən özü kimi bir gəncin həyatını xilas edərkən öldürülmüşdü. Yan Meyeroviç dostunun xahişi ilə onun qoca anasını aeroporta apararkən tank hücumunu qurbanı oldu.

“Azİz”in mətbuat xidmətindən AZƏRTAC-a bildiriələr ki, doğma Bakının taleyində ən dəhşətli günlərdən birinin şahidi olmuş bakılılar o ağır günləri xatırlamağa və günahsız şəhidlərin xatirəsini anmağa toplaşılar. Bu barədə mərasim iştirakçılarında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman söz açıb. “Azİz” Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü Rauf Ağalarov, hadisə yerindən çəkilən fotosəkillərin müəllifi, bakılı Boris Dobin, şair Lev Abramov, Afula sakinləri Tofiq Əlibəyov və Pyotr Rişal, Kiryat-Yama Şəhər Şurasının üzvü Marqarita Kozakova, Afula Bələdiyyəsi Absorbsiya İdarəsinin rəisi Svetlana Çerkasova, “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak 1990-cı ilin qanlı-qadalı günləri barədə xatirələrini bölüşüblər.

Çıxışlar başa çatandan sonra rəbanit Şendel Qureviç Bakıda 1990-cı ilin 20 Yanvar hadisələrinin bütün şəhidlərinin ruhuna “İzkor” duasını oxuyub.

Mərasimdən iki gün əvvəl – yanvarın 17-də “Qara Yanvar” şəhidlərinin xatirəsi Qüdsdə anılıb. “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak Assosiasiyanın Qüds bölməsinin rəhbəri Aleksandr Aqranovskinin Qüds Mətbuat Klubu ilə birlikdə təşkil etdiyi gecəyə toplaşanlara 26 il əvvəl baş vermiş dəhşətli hadisələrdən söz açıb. Günahsız öldürülən təcili yardım xidmətinin həkimi Aleksandr Marxevkanın xalası Maya Speranskaya tədbirdə iştirak edib.

**Tehranda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi təşkil edilib
(20 yanvar 2016)**

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım mərasimi təşkil edilib.

Əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin ruhuna dualar oxunub, sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən səfir Cavanşir Axundov deyib ki, 20 Yanvar faciəsi SSRİ-nin əsl simasını ortaya qoydu. Həmin vaxt Azərbaycan xalqı sadəcə olaraq torpaqlarının ermənilər tərəfindən işğalına və insanların öz doğma el-obasından didərgin salınmasına etiraz etmək üçün küçə və meydanlara toplaşmışdı. Mərkəzi hökumətin bu işğala biganə qalması xalq kütlələrinin qəzəbinə səbəb olmuşdu.

Diqqətə çatdırılıb ki, 1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Sovet İttifaqında gedən siyasi proseslər, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Vəziyyətin böhran həddinə çatmasının əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma Dağlıq Qarabağ probleminin ortaya atılması idi. SSRİ rəhbərliyi kütləvi iğtişəşlərin qarşısını almaq bəhanəsi ilə 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. Yanvarın 19-da axşam dövlət televiziyasının enerji bloku partladıldı və əhali məlumatsız qaldı.

Səfir bildirib ki, hazırlanmış plana əsasən yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbiçilər tərəfindən 147 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 638 insan ağır yaralanmışdı. Bu hadisədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada bəyanatla çıxış edərək başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyini kəskin tənqid etdi və informasiya blokadasını yarıdı. Məhz Heydər Əliyevin bəyanatından sonra dünya ictimaiyyəti Bakıda baş verən qanlı hadisələrdən xəbər tutdu.

Tədbirdə İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə idarəsinin rəisi Qulamrza Qılıcxan, Qafqaz Müsəlmanları İdarəsinin İran nümayəndəliyinin rəhbəri Şamil Rəsulov, Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar və digərləri çıxış edərək müasir dünyada müsəlmanlara qarşı aparılan yanlış siyasətdən danışıqlar.

Sonda ehsan süfrəsi açılıb.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

**Tbilisidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
(18 yanvar 2017)**

Gürcüstan paytaxtındakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Muzeyin foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi açılıb.

Tədbirdə Tbilisidəki 164 nömrəli məktəbin azərbaycanlı və gürcü şagirdləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin direktoru Leyla Əliyeva iştirakçılara 1990-cı il yanvarın 20-də Sovet ordusunun paytaxt Bakıda və bölgələrdə törətdiyi misli görünməmiş qırğınlar barədə ətraflı məlumat verib. Sovet imperiyasının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyətini açıqlayıb. İmperiya qüvvələrinin 1990-cı il aprelin 9-da Tbilisi şəhərində törətdiyi qırğınla 20 Yanvar faciəsi arasında müqayisələr aparıb.

Məktəblilərə Azərbaycanın və Gürcüstanın müstəqillik uğrundakı mübarizə tarixi barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Sonra Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Muzeyin foyesindəki fotosərgi bir neçə gün ziyarətçilər üçün açıq olacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Daşkənddə anım mərasimi keçirilib (19 dekabr 2017)

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirliyin və mərkəzin əməkdaşları, Özbəkistanın ictimaiyyət, elm, mədəniyyət xadimləri, Daşkənddəki universitetlərin tələbələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab və Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin “20 Yanvar faciəsi uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olublar. Mədəniyyət Mərkəzinin foyesində şamlar yandırılıb, qərənfillərdən hazırlanan və şəhidlərin xatirəsinə həsr olunan ekspozisiya nümayiş etdirilib.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan danışmış, 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında məlumat verib. Səfir deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib, tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olub.

Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq kommunist partiyası sıralarından çıxdığını bəyan edib.

Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləyib. O, 20 yanvar tarixinin Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi mühüm mərhələ olduğunu vurğulayaraq, yanvar şəhidlərinin Azərbaycanın istiqlala qovuşmasında müstəsna xidmətlərini qeyd edib.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

Anım mərasimində Özbəkistan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Milli Konservatoriyanın kamera orkestri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan konsert-rekviyem təqdim edib. Rekviyemdə bir sıra Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

**Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub
(20 yanvar 2017)**

Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.

Sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağirov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar, Türkiyə Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Şefik Vural Altay, qardaş ölkənin Azərbaycandakı keçmiş səfiri İsmail Alper Coşkun, professor Aygün Attar, tələbələr, kursantlar çıxış ediblər.

20 Yanvar faciəsi barədə məlumat verən səfir Faiq Bağirov ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu tarixi cinayəti törədənləri ifşa etməsindən, sonrakı illərdə Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində hadisəyə hüquq-siyasi qiymət verilməsindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Çıxışlarda diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının XX əsrdə qarşılaşdığı bütün siyasi haqsızlıqlara kəskin etirazı idi. Milli azadlıq tələbi ilə çıxış edən xalq Dağlıq Qarabağın Azərbaycandan qoparılması siyasətinə etiraz edərək küçə və meydanlara axışaraq haqq səsinə ucaldı. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini əbədiyyətə qədər uca tutacaq.

Sonra Türkiyənin əmək və sosial təminat naziri Mehmet Müezzinoğlunun tədbir iştirakçılarına məktubu oxunub.

Tədbirin sonunda iştirakçılar Qanlı Yanvar hadisələrinin əks etdirən sərgi ilə tanış olublar.

İştirakçılara "İrs" jurnalının nüsxələri və 20 Yanvar faciəsi ilə bağlı materiallar paylanılıb.

Sabir Şahtaxtı
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara

**Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
(20 yanvar 2017)**

Azərbaycanın Fransadakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhidlərin xatirəsi anılıb, yanvar hadisələrinin tarixi əhəmiyyətindən danışılıb. Anım mərasimində Azərbaycan səfirliyinin, UNESCO-dakı daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan həmvətənlərimiz iştirak edib.

20 Yanvar hadisəsinin 27-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin memarlarından biri Əlimərdan bəy Topçubaşovun Parisin San Klu məzarlığındakı məzarı önündə yad edilib. Səfirliyimiz və UNESCO yanındakı daimi nümayəndəliyimizin adından Azərbaycanın ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarı önünə əklillər qoyulub.

Azərbaycanın azadlığı uğrunda həyatından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb. Qeyd edib ki, o dövrdə SSRİ rəhbərliyi xalqımızın azadlıq uğrunda mübarizədə ölümdən belə qorxmadığının şahidi oldu. 20 Yanvar faciəsi xalqımızın müstəqillik istəyini boğmaq əvəzinə imperiyanın çökməsini sürətləndirdi. Sovet rəhbərliyi faciənin miqyasını bütün dünyadan gizlətməyə cəhd etsə də, elə ölkənin özündə bu qanlı cinayətə qarşı açıq etirazlar tüğyan etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev imperiyanın paytaxtında 20 Yanvar faciəsinə kəskin münasibət bildirib və dinc insanlara qarşı atəş əmrini verənlərin cəzalandırılmasını tələb edib.

Ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Azərbaycan xalqının öz cəsarəti və azadlıq arzusu ilə keçmiş SSRİ-nin digər xalqlarından fərqləndiyini bildirib. Xalqımızın öz taleyini özü həll etdiyini, qanı bahasına müstəqilliyini qazandığını diqqətə çatdırıb.

Bildirib ki, məhz bu səbəbdən bu gün hər bir azərbaycanlı müstəqil, azad dövlətimizin keşiyindədir.

Anım mərasiminin iştirakçıları Azərbaycanın müstəqillik tarixinin şərəfli bir yol olduğunu vurğulayıblar.

Sonra tədbir iştirakçıları Ceyhun Hacıbəylinin qəbrini də ziyarət ediblər.

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Parisdəki səfirliyimizdə şəhidlərin ruhuna ehsan süfrəsi də açılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

20 Yanvar şəhidlərinin xatirəsi Monteneqroda yad edilib (20 yanvar 2017)

Yanvarın 20-də Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin üzvləri, Monteneqrodakı diplomatik korpusun nümayəndələri, bu ölkənin dövlət qurumlarının əməkdaşları, Türkiyənin Monteneqrodakı səfiri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Monteneqro üzrə əlaqələndiricisi, Yunus Əmrə İnstitutunun rəhbəri, Monteneqro dövlət radio və televiziyaının nümayəndələri, Monteneqroda təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən nümayəndəliyin müşaviri Anar Əcəmov 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, nümayiş etdirdiyi qəhrəmanlıqdan bəhs edib. A.Əcəmov Vilnyus, Tbilisi və Bakıda törədilmiş hadisələrin oxşarlığından danışıb, bunun Sovet İttifaqının dağılmasının ilkin təzahürləri olduğunu deyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransının tarixi əhəmiyyətinin olduğunu vurğulayıb.

Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə bu faciənin ölkəmizin ərazi bütövlüyünə təcavüzün əleyhinə çıxan, azadlıq, müstəqillik uğrunda mücadilə aparan xalqın inamını sarsıtmaq, iradəsini qırıb milli mənliliyini məhv etmək məqsədilə törədilmiş qanlı terror aktı olduğunu vurğulayıb. 20 yanvar tarixinin matəm günü olması ilə yanaşı, milli tariximizin şərəfli səhifəsi olduğunu bildirib.

Tədbirdə, həmçinin Türkiyənin Monteneqrodakı səfiri Serhat Qalip çıxış edərək Azərbaycan xalqının bu acı gününü birlikdə yaşadıklarını, qardaş ölkənin müstəqillik uğrunda mübarizəsinin dünyanın digər xalqları üçün fədakarlıq nümunəsi olduğunu bildirib.

Faciə qurbanlarının xatirəsi birdəqiqətlik sükutla yad olunub.

Tədbirdə Qanlı Yanvar hadisəsinə dair film nümayiş etdirilib.

Sonda iştirakçılara 20 Yanvar hadisəsinə dair diplomatik nümayəndəliyin press-relizi paylanıb.

20 Yanvar hadisələri Monteneqronun ən çox oxunulan CDM və Radio Yadrın xəbərlər portallarında geniş işıqlandırılıb.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

**Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
(20 yanvar 2017)**

Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyində Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və Serbiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

20 Yanvar qırğını əks etdirən fotosərgi ilə tanış olan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini birdəqiqətlik sükutla yad ediblər.

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 27 il əvvəl 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən danışıraq azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhəlinin vəhşicəsinə gülləboran edildiyini bildirib. Faciə zamanı 147- insanın qətlə yetirildiyini, 744 insanın yaralandığını və yüzlərlə insanın həbs olunaraq təzyiqlərə məruz qaldığını deyən səfir 20 Yanvar faciəsinin Azərbaycan xalqının imperiyaya qarşı azadlıq mübarizəsinin şərəf tarixi olduğunu vurğulayıb. O bildirib ki, bu faciə zamanı Azərbaycan xalqının göstərdiyi şücaət Sovet rejiminin və totalitarizminin dağılmasına zəmin yaradıb.

E.Həsənov ümummillə lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini və həmin hadisələrə müstəqil Azərbaycanda məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

Tədbir iştirakçıları faciə zamanı milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliklərini bildiriblər.

Həmçinin qeyd etmək lazımdır ki, Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ərəfəsində Serbiya mətbuatında jurnalist Draqana Liliçin müəllifliyi ilə "Azərbaycanda faciəvi yanvar" adlı məqalə nəşr olunub. Məqalədə 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunda silahlı erməni quldurlarının törətdiyi cinayətlər, azərbaycanlıların regiondan qovulması və tarixi Azərbaycan torpaqlarının qanunsuz şəkildə Ermənistanla birləşdirmək cəhdlərinə, həmçinin SSRİ rəhbərliyinin baş verənlərə etinasız münasibətinə etiraz edən dinc Azərbaycan sakinlərinin 20 yanvar 1990-cı il tarixində sovet qoşunları tərəfindən gülləbaran edildiyi qeyd olunub, faciə barədə əhatəli məlumat verilib.

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Bosniya və Herseqovina və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən də anım tədbirləri keçirilib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

**Buxarestdə keçirilən anım mərasimində 20 Yanvar faciəsi qurbanları yad olunub
(20 yanvar 2017)**

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqətlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı film nümayiş olunub.

Tədbirdə çıxış edən səfirliyin müşaviri İrfan Davudov 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışmış, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını deyib.

Tədbirdə 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılıb, konstitusiyaya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının gülləbaran edilməsindən bəhs olundu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulanıb, həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin Ulu Öndər tərəfindən verildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, səfirliyin təşəbbüsü ilə Rumıniyanın “Nine O’Clock” qəzetində, eləcə də Rumıniyanın milli xəbər agentliyi olan “Agerpress”in internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr yerləşdirilib.

Bununla yanaşı, səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən mətbuat açıqlaması xarici ölkələrin Buxarest şəhərindəki səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, Rumıniyanın dövlət strukturlarına, qeyri-hökumət təşkilatlarına paylanılıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

**20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub
(18 yanvar 2018)**

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində Qara Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib.

Tədbiri açan San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını ədalətsizlik adlandırıb.

Sonra çıxış edən Tomas Cefferson Hüquq Məktəbinin dekanı Joan Ballok faciənin dəhşətlərindən danışaraq, bu hadisənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində önəmli rol oynadığını vurğulayıb.

Baş konsulluğun əməkdaşı Orxan Rüstəmli çıxış edərək Qara Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb. Diplomat ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək burada qətlə məhkum kəskin şəkildə pislədiyini, törədilən bu dəhşətli cinayəti antihumanist, konstitusiyaya və hüquqazidd hərəkət adlandırıdığını qeyd edib. O, Rüstəmli Azərbaycanın üzləşdiyi faciələrin Qara Yanvar ilə bitmədiyini qeyd edərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edib.

Sonra San-Dieqo şəhərində fəaliyyət göstərən amerikalı jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi Raul Loueri Kontreras çıxış edərək, 20 Yanvar hadisələrinin həmin dövrdə ölkəmizdə milli-azadlıq hərəkatını boğmaq, Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə kommunist rejimi tərəfindən həyata keçirilən hərbi təcavüz və cinayət olduğunu diqqətə çatdırıb və bunu bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş qanlı terror aktı adlandırıb.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (16 yanvar 2018)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan və türk diasporunun üzvləri, ziyalılar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun həmsədri Bob Bləkmən tədbiri açaraq faciə haqqında qonaqlara məlumat verib. Bildirib ki, bu hadisələr, hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. O, həmçinin bəşəriyyətə qarşı cinayət kimi tarixə düşən bu hadisənin bütün beynəlxalq hüquq və normalara zidd olduğunu vurğulayıb. B.Bləkmən qeyd edib ki, həmin gecə əliyalın xalqa tanklardan və zirehli hərbi maşınlardan, avtomat və pulemyotlardan atəş açılıb, günahsız insanlar gülləboran edilib, dinc əhali amansızcasına qətləmə məruz qalıb. Hətta yaralıları daşıyan təcili tibbi yardım maşınları da atəşə tutulub. Beləliklə, bu hadisə həm də insanlığa qarşı cinayətdir.

Azərbaycan ilə Böyük Britaniya arasındakı dostluq münasibətlərinə də toxunan deputat, əlaqələrin ildən-ildə daha da möhkəmlənməsinin hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə faciənin dəhşətləri haqqında danışaraq qeyd edib ki, bu hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev həyatına olan təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib və dünya ölkələrinin mətbuat orqanlarının nümayəndələri qarşısında faciəni törədənləri kəskin tənqid edib. Səfir yüz minlərlə insanın sovet rejiminin ədalətsiz və riyakar münasibətinə etiraz olaraq küçələrə çıxmasını, haqq səsini ucaltmasını 70 illik imperiyanın canına qorxu saldığını vurğulayıb. Məhz buna görə respublikanın o zamankı hakimiyyətinin səriştəsizliyindən istifadə edən mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun Bakıda yerləşdirilmiş qüvvələri ilə kifayətlənməyərək, əlavə qüvvələr cəlb etməklə Azərbaycana hərbi müdaxilə edib. Bu hadisələrə yalnız ulu öndər Heydər Əliyev Azərbaycana hakimiyyətə gələndən sonra düzgün siyasi-hüquqi qiymət verilib, 20 Yanvar faciəsi dünya ictimaiyyətinə olduğu kimi çatdırılıb.

Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib, ehsan süfrəsi açılıb.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub (19 yanvar 2018)

Azərbaycanın Vyetnamdakı səfirliyi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Xoşimin adına Milli Siyasətlər Akademiyasında tədbir keçirib.

Akademiyanın tələbə və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə çıxış edən səfir Anar İmanov 20 Yanvar hadisələri haqqında geniş məlumat verib. Səfir 20 Yanvarın xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya cəsarətlə nümayiş etdirdiyini və bunun Azərbaycanın suverenliyinin təmin edilməsində dönüş nöqtəsi olduğunu bildirib.

A.İmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəli hadisələrin süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət olduğunu vurğulayıb.

Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bütün təzyiqlərə və təqiblərə baxmayaraq, xalqın faciəsində məsuliyyət daşıyanları dünyanın gözü qarşısında ittiham etdiyini vurğulayıb. O, Heydər Əliyevin Moskvadakı çıxışında sovet rejiminin gerçək simasını açdığını və bu siyasətə qəti etirazını ifadə etdiyini diqqətə çatdırıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddələrinin yerinə yetirilməsi Ermənistan tərəfindən tamamilə rədd edilib. A.İmanov münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü qeyd edib.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib.

AZƏRTAC

20 Yanvar şəhidlərinin xatirəsi Efiopiyada da yad edilib (19 yanvar 2018)

Efiopiyanın mötəbər təhsil ocaqlarından olan Milli Liderlik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yol, Qanlı Yanvar” mövzusunda açıq mühazirə təşkil edilib.

Mühazirədə İnstitutun müəllim və tələbə heyəti, o cümlədən yerli media nümayəndələri iştirak ediblər.

Mühazirədə çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev 20 Yanvar gününün Azərbaycan xalqının tarixində şanlı səhifə olduğunu və hər bir azərbaycanlının bu günü qürur hissi ilə yad etdiyini diqqətə çatdırıb. Səfir qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini, təcavüzə kəskin etirazını bildirməsini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsini xüsusi vurğulayıb.

Ulu öndər Heydər Əliyevin hər zaman Azərbaycan xalqının yanında olduğunu qeyd edən səfir E.Abdullayev Ümummilli Liderin müdrik, düşünülmüş və uzaqqörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, ölkəmizin inkişaf etdiyini və dünyanın diqqət mərkəzinə çevrildiyini bildirib.

Elman Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada artıq öz yüksək standartları ilə tanındığını və bütün sahələrdə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini qeyd edib. Sürətlə inkişaf edən Azərbaycanın müasirlik və tolerantlıq diyarı olduğunu, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və dünyanın bütün yerlərindən milyonlarla insanın ölkəmizi ziyarət etdiyini deyən səfir dövlətimizin başçısı İlham Əliyevin müasir, güclü və müstəqil Azərbaycanın daha da inkişafında və parlaq gələcəyinin təmin olunmasında gənclərimizin rolunu yüksək qiymətləndirdiyini, onlara hər zaman yüksək diqqət və xüsusi qayğı göstərdiyini, insan kapitalının inkişafı və savadlı gənclərin yetişdirilməsi üçün strateji, uzunmüddətli və davamlı addımlar atdığını efiopiyalı gənclərin diqqətinə çatdırıb.

E.Abdullayev minlərlə afrikalı tələbəni yetişdirən və onlara müxtəlif sahələrdə təhsil verən Azərbaycanın bu gün də dünya ictimaiyyəti ilə öz yüksək standartlarını bölüşməyə hazır olduğunu qeyd edib. O, Azərbaycanın Ümumdünya “Ekspo-2025” sərgisinə ev sahibliyi etməsi üçün məhz “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunı seçdiyini vurğulayıb. Bu il Afrika İttifaqında “Gənclərə Sərmayə Qoyulması” mövzusu olduğunu nəzərə alaraq, təhsilin inkişafında və gənclərin yetişdirilməsində Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Tədbirin sonunda səfir E.Abdullayev 20 Yanvar faciəsi ilə bağlı yerli mətbuat nümayəndələrinə müsahibə verib.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə

Təbrizdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib (17 yanvar 2019)

Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə baş konsul Əliyənnağı Hüseynov Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar tarixinin mahiyyəti barədə danışıb.

Qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı törədilmiş ən ağır cinayət idi. Mərkəzi hökumətə arxalanan ermənilərin Dağlıq Qarabağa qarşı təcavüzünə etiraz edən dinc əhaliyə yönəldilmiş silahlı basqın nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib. Bununla da totalitar sovet rejimi cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

Baş konsul nəzərə çatdırdı ki, 1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşun yeridilməsi üçün dezinformasiyalar yaydılar. Belə bəhanələrə əsasən 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq, Bakıda fəvqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunu partlatdı. Respublika ictimaiyyəti tamamilə məlumatsız qaldı. Həmin gecə şəhərə yeridilən qoşun hissələri fəvqəladə vəziyyətdən xəbərsiz əhaliyə amansız divan tutdu. M.Qorbaçovun fəvqəladə vəziyyətin elan edilməsi haqqında fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək 9 nəfər qətlə yetirildi. Bakıda fəvqəladə vəziyyətin elan edilməsinə dair məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də radio vasitəsi ilə bildirildi.

Bildirildi ki, 20 yanvar faciəsi nəticəsində 147 nəfər mülki şəxs amansızcasına qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edildi. Dövlət və şəxsi əmlaka külli miqdarda ziyan vuruldu. Dövlət səviyyəsində həyata keçirilən bu terror aksiyası ilə SSRİ rəhbərliyi xalqı qorxudub onu azadlıq və müstəqillik yolundan döndərmək, Dağlıq Qarabağın işğalına göz yummağa məcbur etmək istəyirdi. Lakin məqsədinə nail olmadı. 20 Yanvar faciəsi Azərbaycan xalqının daha inamla müstəqilliyə doğru addım atmasına səbəb oldu.

Ə.Hüseynov qeyd etdi ki, 20 Yanvar faciəsi dünyanın bir çox ölkələrində, o cümlədən İran İslam Respublikasında etirazla qarşılandı, İranın Milli Təhlükəsizlik Şurası bu barədə bəyanat qəbul etdi. İranın Ali Rəhbəri, prezidenti və İran parlamentinin 160-dan çox üzvü tərəfindən M.Qorbaçovun Azərbaycana silahlı təcavüzü kəskin tənqid edildi. İran mətbuatı isə bu hadisəni xalqa qarşı qırğın adlandırdı.

O zaman Azərbaycan xalqının ümummillili lideri Heydər Əliyev güclü siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə tənqid etdi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqımıza böyük dayaq və dəstək oldu. Məhz Heydər Əliyevin bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsini davam etdirdi. Hadisələrdən az müddət sonra Heydər Əliyev kommunist partiyasının sıralarını tərk edib xalqının dar günündə Azərbaycana qayıtdı. O, doğulduğu Naxçıvana qayıdaraq 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Ali Sovetinin Sədri seçildi. Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə 3 mühüm qərar qəbul olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli milli bayrağı dövlət bayrağı kimi qəbul edildi və ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 1990-cı il noyabrın 21-də Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdıxından sonra isə Heydər Əliyevin müvafiq Sərəncamı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi, Şəhidlər xiyabanı yenidən quruldu, “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar hadisələrində əlil olmuş şəxsləri və şəhid ailələrini diqqət mərkəzində saxlayır.

Baş konsul dedi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Çıxışdan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirildi. Mərasim iştirakçıları 20 Yanvar hadisələrinə aid fotostendə baxdılar, işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarını özündə əks etdirən kitab, jurnal, DVD filmlər, qəzet və bukletlərlə tanış oldular.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz

**20 Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində də ehtiramla yad olunub
(17 yanvar 2019)**

Azərbaycanın Qarsdakı baş konsulluğu, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə baş konsulluğun İğdır vilayətindəki məsul əməkdaşı Behbud Qadalinın, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəyin və Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri İltəriş Kaan Taşkınısunun çıxışları dinlənilib.

Çıxışlarda Qara Yanvar hadisələrinin səbəb, məqsəd və nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordu birləşmələri Bakıda, Azərbaycanın digər şəhər və rayonlarında ağır cinayətlər törədiblər.

Diplomat Behbud Qadalı bildirib ki, 20 Yanvar cinayəti Azərbaycan xalqına arxadan vurulan zərbə idi. Ölkəyə qarşı tətbiq olunan informasiya blokadası nəticəsində bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Lakin ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqla həmrəyliyini ifadə etdi, bu cinayəti törədənlər ifşa olundu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi ilə 1994-cü ildə Azərbaycan parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır

**Dneprdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
(17 yanvar 2019)**

Ukraynanın Dnepr şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının və Dnepropetrovsk Vilayət Şurasının birgə təşəbbüsü ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım tədbirində çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayət haqqında məlumat verib. Bildirib ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin vaxt üzləşdiyi məhdudiyyətlərə baxmayaraq ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək başda Mixail Qorbaçov olmaqla keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayəti beynəlxalq aləmə çatdırdı.

Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyev və digər iştirakçılar Azərbaycan və Ukrayna xalqlarının müstəqillik uğrunda apardıqları mübarizə tarixindən bəhs ediblər. Vurğulanıb ki, sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər etmiş qəhrəman oğul və qızlarımız gələcək nəsillərə örnekdir, onların xatirələri daim əziz tutulur. Bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli əzmkarlıq salnaməsidir.

Emil Hüseyinli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr

**İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
(18 yanvar 2019)**

Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.

Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

**ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb
(19 yanvar 2019)**

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin – 20 Yanvar hadisələrinin Azərbaycan xalqının acısına şərik çıxan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən pisləndiyi qeyd olunur.

Həmçinin dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib.

Eyni zamanda, bəyanatda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən dünyanın bu vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciətin ünvanladığı da vurğulanır.

Nigar Cəfərli
AZƏRTAC -ın xüsusi müxbiri
Rabat

**Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
(20 yanvar 2019)**

Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin qərarında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrailov çıxış edərək 29 il bundan öncə baş vermiş Qanlı 20 Yanvar hadisələrinin tarixi barədə danışıb.

Qeyd edib ki, son günlərini yaşamaqda olan kommunist rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda azadlıq tələb edən dinc sakinlərin üzərinə yüksək döyüş hazırlığına malik ordu hissələrini yeritdi. Bakıdakı azadlıq mübarizəsini boğmağa çalışan və bu yolla digər üzv respublikalara da dərs keçmək niyyətində olan rəsmi Moskva, əslində, bu aksiya ilə əks nəticə əldə etdi. Bakıda silahsız insanları qətlə yetirən və yaralayan sovet rejimi Azərbaycan xalqının müstəqillik arzusunu nəinki boğa bildi, əksinə, bu arzu və istəyi daha da alovlandırdı. Azərbaycan xalqı ittifaqın digər respublikaları üçün örnək oldu, SSRİ-nin süqutu prosesi daha da sürətləndi.

Səfir bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətə qarşı etiraz səsini ilk olaraq ulu öndər Heydər Əliyev ucaltdı, ona qarşı tətbiq edilən məhdudiyət və təzyiqlərə baxmayaraq, bu vəhşiliyi qətiyyətlə pislədi və onun başvermə səbəblərini açdı.

Q.İsrailov çıxışının yekununda qeyd edib ki, Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü və milli azadlıq hərəkatı fonunda baş verən 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir.

Səfir Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi fəaliyyətdə “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinə uğurlar arzulayıb.

Dərnəyin sədri Yardım Günəş 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, qərb dünyasında Sovet İttifaqının qan tökülmədən dinc şəkildə süqut etməsi iddia olunsa da, əslində Bakıda törədilən 20 Yanvar faciəsi kommunist rejiminin ən son təcavüzkar əməllərindən biri kimi tarixə düşüb. Həmin hadisələr vaxtı Azərbaycandan kənarında yaşayan soydaşlarımızın keçirdiyi hisslərdən bəhs edən Y.Günəşin çıxışından sonra 20 Yanvar hadisələri ilə bağlı Türkiyə və digər ölkələrdə yaşayan soydaşlarımızın etiraz aksiyalarına dair tarixi videomateriallar nümayiş etdirilib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Azərbaycan səfirliyi Avstriya Mətbuat Agentliyi vasitəsilə Qanlı Yanvar hadisələri ilə bağlı bəyanat yayıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

**Polşada 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq konfrans olub
(1 mart 2019)**

Polşanın Varşava Universitetində “Azərbaycanda Qara Yanvar – kommunizm dövründə xalq üsyanlarının yatırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans Polşanın Milli Yaddaş İnstitutunun prezidentinin fəxri himayəsi altında reallaşıb.

Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Azərbaycanın Polşadakı səfirliyi, Varşavada fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi və Varşava Universitetinin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsidir.

Konfransın açılışında Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Polşanın Milli Yaddaş İnstitutunun vitse-prezidenti Mateuş Şpitma, Varşava Universitetinin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsinin dekanı Stanislav Sulovski və başqaları çıxış ediblər.

20 Yanvar və Xocalı faciələrinin 1918-ci il mart soyqırımının davamı olduğu və Polşanın Poznan şəhərində də 1956-cı ildə dinc insanların sovet qoşunları tərəfindən qırıldığı bildirilib.

Varşavadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova plenar məruzəsində sovet totalitarizminin xarakteristikasından, Şərqi Avropa və SSRİ-dəki demokratik və xalq hərəkatlarının yatırılmasından danışdı.

Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İlqar Niftəliyev bildirib ki, 20 Yanvar faciəsi sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir. Sovet ordusu Tbilisi (1989) və Vilyus (1991) hadisələrindən fərqli olaraq Bakıda genişmiqyaslı və qəddarcasına qırğın törədib.

Beynəlxalq konfransda alimlər 1956-cı ildə Polşa və Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada, 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Litvada baş verən antisovet xalq hərəkatları barədə məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş “Qara şənbə - Qərbin reaksiyası” və “Qara Yanvar 1990-cı illərin Polşa mətbuatında” mövzusunda məruzələr dinlənilib.

AZƏRTAC

20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib (18 yanvar 2020)

Yanvarın 18-də İstanbulda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Turan” Mədəniyyət Mərkəzində tədbir keçirilib. Mərasim Türk Dünyası Araşdırmaları Vəqfi, İstanbul Universiteti, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və “Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hadisədən bəhs edib, o günü Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıblar.

Çıxışçılar o gecə keçmiş sovet ordusu tərəfindən Bakıya qoşun yeridildiyini, əliyalın, günahsız insanların qətlə yetirildiyini qeyd ediblər. Bildirilib ki, 20 Yanvar hadisələri zamanı 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub. Bu cinayət ölkə vətəndaşlarının hüquqlarını pozmaqla yanaşı, Azərbaycan xalqının demokratiya, milli azadlıq istəyini boğmaq məqsədi daşıyıb.

Mərasimdə 20 Yanvar faciəsini və əsrlərboyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətləmləri əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir İstanbul Universitetinin professoru Halil Bal, Düzce Universitetinin müəllimi Gökmen Kılıçoğlu və Marmara Universitetinin müəllimi Mehdi Gəncəlinin məruzələri ilə davam edib.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və media nümayəndələri iştirak ediblər.

Günəl Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb (20 yanvar 2020)

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda 20 Yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin müasir tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsi haqqında məlumat verib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin bir neçə istiqamətdən Bakıya yeridildiyini, 147 silahsız insanın qətlə yetirildiyini, 744 insanın yaralandığını və 841 nəfərin qanunsuz həbs edildiyini bildirib. Səfir Sovet İttifaqı Kommunist Partiyasının və hökumətinin qərəzli daxili siyasəti və M.Qorbaçovun uğursuz “perestroika”sı nəticəsində 1980-ci illərin sonlarından Sovet İttifaqında dezintegrasiya proseslərinin başladığını və Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatlarının canlandığını qeyd edərək, SSRİ rəhbərliyinin məsələnin siyasi yolla həllinin mümkün olmadığını və əvəzində terrora əl atıldığını və Azərbaycanda “erməni kartı”ndan məharətlə istifadə etdiyini söyləyib. O, sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddialarının və 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulmasının qarşısının alınması əvəzinə, Azərbaycanda “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısının alınması və burada yaşayan ermənilərin qorunması bəhanəsi ilə silahlı dəstələrin şəhərə yeridildiyini diqqətə çatdırıb. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” təxribat qrupunun respublika televiziyasının enerji blokunu partlatdığı, digər kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı və beləliklə, xalq və beynəlxalq ictimaiyyətin xəbər almaq imkanından məhrum olduğu qeyd edilib. Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyünü, hətta təcili yardım maşınlarına hücum edildiyini vurğulayan N.Qurbanova 20 Yanvar hadisələrinin SSRİ-nin qüvvələri tərəfindən 1986-cı ildə Almatıda, 1989-cu ildə Tbilisidə və 1991-ci ildə Vilynüsədə baş tutmuş hərbi müdaxilələr arasında ən qəddarı olduğunu bildirib. “Human Rights Watch” təşkilatının 20 Yanvar zorakılığını kollektiv cəza üsulu və onun Azərbaycanın mülki şəxslərinin göstərdiyi müqavimətə uyğun olmadığı kimi qiymətləndirdiyi qeyd edilib.

Bu faciənin SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə SSRİ Müdafiə naziri Dmitri Yazov və Daxili İşlər Naziri Vadim Bakatının rəhbərliyi altında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil edildiyi vurğulanıb. Qeyd edilib ki, faciə milliyyətdən, yaşından, cinsindən və ya sosial statusundan asılı olmayaraq silahsız insanların həyatını alıb. Onların arasında 13 yaşlı Larisa Məmmədova, 3 uşaq anası Fəridə Abbasova, yeni evlənmiş İlham və Fəridə də var idi. N.Qurbanova bu terror aktına ilk etirazın və siyasi qiymətləndirmənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq, 1990-cı il yanvarın 21-də onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirdiyini, silahsız insanların qətlində Sovet İttifaqı rəhbərliyini günahlandırıldığını və faciənin törədilməsində cavabdeh olanları ifşa etdiyini deyib. Heydər Əliyevin hakimiyyətə qayıdırdından sonra məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verildiyi bildirilib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

**Afinada 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib
(21 yanvar 2020)**

Azərbaycanın Yunanıstandakı səfirliyi və Afinada fəaliyyət göstərən “Webster” Universiteti birlikdə “20 Yanvar – Azərbaycanın müstəqillik mübarizəsinin dönüş nöqtəsi” mövzusunda konfrans təşkil edib.

Konfransda “Webster” Universitetinin prorektoru Susie Mixalidis, Yunanıstan Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Evangelos Venetis, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Anastasios Drouqos çıxış edərək XX əsrin sonlarında Azərbaycanın yerləşdiyi regionda baş verən siyasi proseslər, Azərbaycan xalqının müstəqilliyini bərpa etmək uğrunda mübarizəsi və bu yolda verilən qurbanlar, müstəqil respublikanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mühüm mövqe haqqında məlumat veriblər.

Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını yenidən qaldırması və 1990-cı ilin yanvar hadisələrinə aparan digər ictimai-siyasi hadisələr haqqında məlumat verib. O, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi yolunda qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. 20 Yanvar qırğını ilə bağlı Azərbaycanın etiraz səsinin ucaldılmasında və faciəyə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayan diplomat, həmçinin müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin keçdiyi inkişaf yolu və qazanılan nailiyyətlər haqqında məlumat verib. Tədbir zamanı 20 Yanvar faciəsinə həsr edilən videoçarx nümayiş etdirilib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

20 Yanvar faciəsinin qurbanları Moldovada da anılıb (21 yanvar 2021)

Kişineunun “Kortyard Mariott” otelinin konfrans zalında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlılar Konqresinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, rəsmilər, bu ölkədə diplomatik korpusun təmsilçiləri, ictimai-siyasi xadimlər, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Moldova Azərbaycanlılar Konqresinin müavini Ramiz Ənsarov Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə səfir qeyd edir ki, 20 Yanvar Azərbaycan xalqının milli iradəsinin əyilməməzliyinin rəmzidir. “20 Yanvar faciəsini törətməklə Sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi. Lakin buna nail ola bilmədi. Güclü iradəyə malik olan xalqımız bütün dünyaya göstərdi ki, tarixin ən əlamətdar məqamlarında yumruq kimi birləşib, milli maraqlarını müdafiə etməyə qadirdir. Bunu bir daha 44-günlük Vətən müharibəsində də xalqımız nümayiş etdirdi. Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq öz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ işğaldan azad etdi”, - deyərək səfirin müraciətində qeyd edilib.

R.Ənsarov öz çıxışında yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən söz açıb və qeyd edib ki, Moldova Azərbaycan icması xaricdə yaşayan gənc azərbaycanlıların xalqımızın tarixində bütün əlamətdar hadisələrin hörmət və ehtiramla anması, xatırlanması üçün böyük işlər aparır.

Moldova Parlamentinin deputatı, Moldova Prezidentinin seçildiyi “Hərəkət və həmrəylik” partiyasının sədri İqor Qrosu çıxışında Sovet İttifaqının dağılmasından sonra postsovet ölkələrindəki proseslərə toxunub, Moldova və Azərbaycanın müstəqilliyinin formalaşma tarixinin oxşarlığını və hər iki ölkənin suverenliyinin layiqli oğullarının canı bahasına əldə olunduğunu qeyd edib.

Moldovada Qaqauziya icmasının rəhbəri Nikolay Terzi öz çıxışında ulu öndər Heydər Əliyev ilə görüşünü xatırlayıb, Azərbaycan xalqını ərazi bütövlüyünü bərpası münasibətilə təbrik edib və Azərbaycan və qaqauz xalqları arasında səmimi dostluq və qardaşlıq münasibətlərini vurğulayıb. O qeyd edib ki, qaqauz xalqı hər zaman Azərbaycan xalqının kədər və sevincini bölüşür.

Moldovada Dağ yəhudilər Assosiasiyasının nümayəndəsi Roman Aronov qeyd edib ki, Azərbaycan xalqı öz cəsarəti və əyilməməzliyi ilə müstəqilliyini qazanıb. O, tarixboyu iki xalqın başına gələn sınaqlardan bəhs edərək, Azərbaycan və yəhudi xalqları arasındakı dostluğa da toxunub.

Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabların müəllifi Dmitri Tereburke isə qeyd edib ki, XX əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər Sovet İttifaqında milli hərəkətin başlanğıcını qoyub və İttifaqın sonunu təyin edib. O, Azərbaycan xalqını Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik edib və bu hadisənin bütün bölgə üçün əhəmiyyətini qeyd edib.

Həmçinin tədbirdə Konqresin nümayəndələri Maarif Rəhimov, Zəmir Qubadov və Ağası Məmmədli çıxış ediblər. Çıxışçılar tədbir iştirakçılarında şahidi olduqları dəhşətli 20 Yanvar hadisələrindən bəhs ediblər. Qeyd olunub ki, hər bir azərbaycanlı üçün bu gün, eyni zamanda, dövlətçilik naminə qürur, əyilməməzlik və fədakarlıq rəmzidir.

Tədbirin sonunda konfrans iştirakçılarında 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Emil Hüseyinli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

**Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
(22 yanvar 2021)**

Yanvarın 22-də Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı fəallar və səfirliyin əməkdaşları tədbirdə iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad olunub.

Azərbaycan ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək bu günün ilk dəfədir qalib dövlət kimi qeyd edildiyini diqqətə çatdırıb. Səfir 20 Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinin əldə edilməsində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Diplomata etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlıların müstəqillik və azadlıq uğrunda mübarizə apardıklarını, öz canları bahasına müstəqilliyə nail olduqlarını diqqətə çatdırıb.

Qeyd edilib ki, qanlı 20 Yanvar hadisələri xalqımıza qarşı törədilmiş cinayətdir. Faciə zamanı çoxsaylı günahsız dinc insanın qətlə yetirilməsi Azərbaycan xalqını qorxutmadı, əksinə, onun müstəqillik iradəsini daha da möhkəmləndirdi.

Səfir ulu öndər Heydər Əliyevin hadisələrdən dərhal sonra – yanvarın 21-də Moskvada mətbuat konfransı keçirərək Sovet İttifaqının rəhbərliyini ciddi tənqid etdiyini, bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdiyini xatırladı və Moskvada tələbə olarkən həmin tədbirdə iştirak etdiyini bildirib. Ulu Öndərin bu çıxışının millətimizin birliyinin formalaşmasında əhəmiyyətli rola malik olduğunu, bu birliyin ölkəmizin Prezidenti və Ali Baş Komandanının rəhbərliyi ilə ötən ilin iyulunda və 44 günlük Vətən müharibəsi zamanı bir daha nümayiş etdirildiyini vurğulayıb. Elin Süleymanov iyul döyüşlərində general Polad Həşimovun və digər şəhidlərimizin bu birliyin möhkəmlənməsində xidmətlərini diqqətə çatdırıb və bütün şəhidlərimizin əziz xatirəsini yad edib. Vətən müharibəsində Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini bütün dünyaya nümunə olduğunu bildirib.

ABŞ-dakı Azərbaycan diasporunun fəal və tanınmış nümayəndəsi Həbib Azərsina 20 Yanvarla bağlı məlumatların Amerikada geniş ictimaiyyətə çatdırılması istiqamətində göstərilən səylərdən, Amerikada yaşayan azərbaycanlıların o vaxtkı fəaliyyətlərindən danışdı. Həbib Azərsina o zaman Amerika mətbuatında Sovet İttifaqında gedən proseslərin böyük diqqətlə izləndiyini bildirib. O, həmin vaxt ABŞ-da hələ yaxşı təşkilatlanmamış azərbaycanlıların 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq Vaşinqtonda Sovet İttifaqının səfirliyi qarşısında keçirdiyi yürüş haqda da danışdı. Bildirib ki, 20 Yanvar hadisələri bütün dünyada, o cümlədən ABŞ-da azərbaycanlıları birləşdirən bir amil olub və hadisələrin gedişi Sovet İttifaqının süqutuna gətirib çıxarıb.

Tədbirdə, həmçinin səfirliyin müşaviri Ayxan Hacızadə çıxış edərək 20 Yanvar faciəsinin nəinki ölkəmizin müstəqillik uğrunda mübarizəsinə, habelə Baltıqyanı ölkələrdə və Sovet İttifaqının digər ölkələrində milli hərəkatlara təkan verdiyini, SSRİ-nin süqutuna gətirib çıxardığını, bu hadisələrin tarixi əhəmiyyətə malik olduğunu, habelə azərbaycanlıların əzmkarlıq göstərdiyini vurğulayıb. Qanlı 20 Yanvar faciəsinin Azərbaycanda və regionumuzda yeni dövrün təməlini qoyduğunu, Vətən müharibəsində xalqımızın öz qətiyyətini və şücaətini bir daha nümayiş etdirdiyini bildirib.

Sonra icma üzvlərindən Gündüz Tahirli çıxış edərək 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin eyni amal uğrunda şəhidlik zirvəsinə ucaldıqlarını bildirib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

AZƏRTAC-ın Vaşinqton bürosu

**Əmmanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
(22 yanvar 2021)**

Türkiyə və Qazaxıstanın Əmmandakı səfirləri, “Petra” Dövlət İnformasiya Agentliyinin jurnalisti Saleh Xavaldeh, eləcə də www.oroobanews.com xəbər portalının baş redaktoru Sultan əl-Həttab, yazıçı-publisist Ömər əl-Armuti və İordaniya Azərbaycan Məzunları Klubunun İdarə Heyətinin sədri Əyhəm Əbu Ənnabın, o cümlədən Klubun və Azərbaycan icmasının fəal üzvlərinin iştirakı ilə səfirliyin inzibati binasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın İordaniya Həşimilər Krallığındakı Səfirliyindən AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə açan səfir Rasim Rzayev qonaqları salamlayaraq, tədbirə qatıldıqlarına görə öz minnətdarlığını ifadə edib. Sonra 20 Yanvar, eləcə də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir sovet rejiminin Azərbaycan xalqının milli azadlıq ruhunu qıra bilmədiyini, xalqımıza qarşı silahlı təcavüzünün azadlıq və insan hüquqlarına, o cümlədən fundamental hüquqları ehtiva edən bütün beynəlxalq qanunlara zidd addım olduğunu xüsusilə qeyd edib, ümummillə lider Heydər Əliyevin faciə baş verdikdən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışını, iyirənc cinayəti törədənlərin cəzalandırılmasını tələb etdiyini və bununla da ilk dəfə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyini xatırladı.

Diplomat Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi ərzində erməni işğalı altında olan Qarabağı və ətraf rayonları azad etdiyini qürur hissi ilə qeyd edib, münəfişənin artıq tarixə qovuşduğunu vurğulayıb.

Daha sonra çıxış edən Səfirliyin müşaviri E.Şahhüseynov 20 Yanvar faciəsinə aparan yolun tarixçəsinə nəzər saldığı zaman bu yolun “Gülüstən” müqaviləsindən başladığını xüsusi qeyd edib, həmin faciənin Azərbaycan xalqının müstəqil, azad və sərbəst yaşamaq əzmini daha da qətiləşdirdiyini və nəticədə xalqımızın məhz demokratiya yoluna üstünlük verdiyini yada salıb.

Tədbirdə, həmçinin S.Əl-Həttab, Ö.Əl-Armuti və Ə.Əbu Ənnab çıxış edib, 20 Yanvar faciəsi barəsində öz xatirələrini və fikirlərini bölüşüb və fürsətdən istifadə edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Böyük Qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

AZƏRTAC

**Vyanada “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib
(24 yanvar 2021)**

Yanvarın 23-də Vyanada Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videoformatda “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrailov qanlı 20 Yanvar hadisələri barədə danışdı.

Qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində ən faciəli və ağır matəm günlərindən biri olsa da, müstəqilliyə gedən yolda mühüm əhəmiyyət daşıyır, Azərbaycan xalqının sarsılmaz iradə nümayiş etdirdiyi tarixi hadisədir. Sovet ordusu həmin vaxt dinc əhaliyə qarşı amansızlıq törədərək, insanların iradə və əzmkarlığını qırmağa çalışdı, lakin gözlənilənlərin əksi baş verdi, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu daha da alovlandırdı. Məhz həmin hadisələr vaxtı öz müstəqilliyinə qovuşmaq istəyən Azərbaycan xalqı İttifaqın digər respublikaları üçün örnək oldu, SSRİ-nin süqutu prosesi daha da sürətləndi.

Q.İsrailov arxada qalan 2020-ci ilin də Azərbaycan xalqı üçün əhəmiyyətinə toxunub, Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixinə qızıl hərfələrlə yazıldığını qeyd edib. Müharibənin qızğın dövründə dünyanın bir çox ölkələrində olduğu kimi Avstriyada yaşayan soydaşlarımızın da müxtəlif tədbir və aksiyalar vasitəsilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında iştirakını təqdir edib.

Qeyd edilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və suverenliyin bərpasından sonra Qarabağın dirçəldilməsi, bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə həm Azərbaycanda, həm də regionda yeni inkişaf mərhələsinin başladığını vurğulayan Q.İsrailov soydaşlarımızı bu prosesdə aktiv iştiraka çağırıb.

Görüşə qoşulan soydaşlarımız 44 günlük Vətən müharibəsi və əldə olunan Zəfər barədə fəxrlə danışdılar. Natiqlər Avropanın mərkəzində yerləşən Avstriyada Azərbaycan barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün gələcək fəaliyyət istiqamətlərindən bəhs ediblər, bu ölkədəki diaspor təşkilatları və fəallar arasında ünsiyyətin intensivləşdirilməsi üçün koordinasiya qrupunun yaradılması barədə qərar qəbul ediblər.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

ABŞ Azərbaycanlıları Şəbəkəsi
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı kampaniya keçirir
(18 yanvar 2022)

ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar ABŞ ictimaiyyətinin məlumatlandırılması məqsədilə ənənəvi yazılı kampaniyaya başlayıb. Şəbəkə tərəfindən hazırlanmış “Qara Yanvar. Azərbaycanın müstəqilliyinə aparan yol. Biz heç zaman unutmayacağıq!” adlı müraciətdə sovet ordusunun Bakıda dinc əhaliyə qarşı hərbi cinayətlərindən danışılır, “Human Right Watch” hüquq-müdafiə təşkilatının “Azərbaycanda Qara Yanvar” hesabatından faktlar, habelə Yanvar faciəsinin qurbanları haqqında statistik məlumatlar diqqətə çatdırılıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə sovet qoşunlarının 26 minlik kontingentinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya silahlı müdaxilə etdiyi qeyd olunub. Bildirilib ki, sovet əsgərləri mərkəzi televiziyanın enerji blokunu partladaraq respublikada informasiya blokadası yaradıblar. Ordu Bakıda dinc əhaliyə qarşı amansız qırğın törədib. Rəsmi mənbələrə görə, 140-dan çox dinc sakin həlak olub, 700-dən çox insan yaralanıb. Bakıda dinc sakinlərin qətlə yetirildiyi səhnələr 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada dinc əhaliyə qarşı törədilən qətləmə xatırladır.

Müraciətdə, həmçinin qeyd olunub ki, Bakıda dinc əhalini atəşə tutan sovet ordusu ağırlıq mərkəzi dəyişdirilən 5,45 millimetr kalibrli qadağan edilmiş güllələrdən istifadə edib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin ölkə ictimaiyyətinə, mətbuatına, qanunvericilərinə və Bayden administrasiyasına müraciətində bildirilib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olub və sovet dövlətçiliyinin təməlini sarsıdıb. Müraciətdə deyilir: “20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub. Aradan 32 il keçsə də, Qara Yanvar öz mahiyyətini itirmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıda Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirələrinə ehtiramlarını bildirirlər”.

ABŞ-ın Azərbaycan icmasının üzvləri yazılı kampaniya vasitəsilə bu ölkənin ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandırır, ABŞ qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin ənənəvi kampaniyası nəticəsində son on dörd ildə ABŞ-ın müxtəlif nəşrlərində Qara Yanvar haqqında onlarca məqalə dərc olunub, qubernator bəyannamələri və bir neçə ştatda parlament qətnamələri qəbul edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

Afinada 20 Yanvar hadisələri ilə bağlı tədbir təşkil olunub
(18 yanvar 2022-ci il)

Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Qərbi Attika Universitetində Qanlı 20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr olunmuş “Qara Yanvar – müstəqilliyin bərpası istiqamətində dönüş nöqtəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qərbi Attika Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

Universitetin professoru Panayotis Yannakopulos tədbirdə çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində mühüm tarix olduğunu vurğulayıb.

Sonra Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov təqdimatla çıxış edərək Qanlı 20 Yanvar hadisələrində Azərbaycanın keçdiyi yol, hadisəni şərtləndirən səbəblər, sovet hökumətinin antidemokratik, antikonstitusional addımları, mülki əhali və əmlaka vurulan zərər, həmçinin ümummillə lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxışı və nümayiş etdirdiyi mövqe barədə iştirakçılara məlumat verib. O, Qara Yanvarın Azərbaycan xalqının müstəqilliyin bərpası yolunda dönüş nöqtəsi olduğunu və bundan qısa müddət sonra Azərbaycanın müstəqilliyini bərpa etdiyini bildirib.

Səfir, həmçinin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, Ermənistanın ölkəmizə hərbi təcavüzü, 30 illik işğal və 44 günlük Vətən müharibəsi barədə də iştirakçıları məlumatlandırıb.

Tədbir iştirakçılarına Azərbaycanla bağlı təbliğat materialları paylanılıb.

Daha sonra professor P.Yannakopulos Azərbaycan universitetləri ilə Qərbi Attika Universiteti arasında münasibətlər, “Erasmus” Proqramı çərçivəsində mövcud olan əməkdaşlıq barədə tələbələrə qısa məlumat verib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

20 Yanvar şəhidlərinin xatirəsi İsraildə anılıb (18 yanvar 2022-ci il)

İsrailin Qüds (Yerusəlim) şəhərində 20 Yanvar – Ümummilli Hüzn Gününün 32-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” mövzusunda tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə şəhər kitabxanasında təşkil olunan tədbirdə Assosiasiyanın sədri Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və “Azİz”in Qüds bölməsinin rəhbəri Aleksandr Aqranovski çıxış ediblər.

1990-cı ildə Bakıda yaşadıklarını söyləyən natiqlər SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunlarının xəbərdarlıq edilmədən Bakıya yeridilməsi nəticəsində baş verən qanlı qırğının canlı şahidləri olduqlarını bildiriblər. Qeyd edilib ki, faciə zamanı Bakıda mehriban qonşuluq və dostluq şəraitində yaşayan bütün millətlərin nümayəndələri, o cümlədən yəhudi əsilli günahsız insanlar da həlak olublar. Təcili tibbi yardım həkimi Aleksandr Marxevka yaralılara yardım edərkən, Yan Meyeroviç ahıl qonşusunu hava limanına apararkən, Vera Bessantina adlı gənc pəncərədən boylanarkən sovet hərbcilərinin gülləsinə tuş gəliblər. Bu hadisələrin heç bir zaman unudulmayacağı, həmin proseslərin Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxardığı, Bakıya səfər edən israililərin Şəhidlər Xiyabanında uyuyan 20 Yanvar şəhidlərinin məzarlarını hər zaman ziyarət etdikləri vurğulanıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, erməni işğalından azad edilən Qarabağda üçrəngli bayrağımızın dalğalandığı iştirakçıların nəzərinə çatdırılıb. Ötən ilin sonunda Bakıya və Qarabağa səfər etdiklərini söyləyən natiqlər bildiriblər ki, Vətən müharibəsi zamanı İsrailin göstərdiyi dəstək Azərbaycanda çox yüksək qiymətləndirilir.

Sonra şair Mixail Salman 20 Yanvar faciəsinə ithaf etdiyi şeirini söyləyib, Aleksandr Aqranovski isə David Altmanın “Mənim dostlarım – bakılılar” mahnısından bir parça ifa edib.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş olunub.

AZƏRTAC

**Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
(20 yanvar 2022-ci il)**

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

AZƏRTAC

**Azərbaycanın 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi Avstraliyada da anılıb
(20 yanvar 2022-ci il)**

Azərbaycanın 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Avstraliyada da təbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Avstraliya Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə onlayn formatda keçirilən tədbirdə çıxış edən assosiasiyanın sədri Mikayıl Oyta həmin günün Azərbaycanın milli-azadlıq mübarizəsindəki əhəmiyyətindən danışıb. Həmin gecə Sovet ordusu tərəfindən qətlə yetirilən şəhidlərimizin xatirəsinin daim uca tutulacağını bildirib.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən səfir Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov xalqımızın tarixi inkişaf yolu barədə məlumat verərək, ötən əsrin 80-ci illərinin ikinci yarısından etibarən Sovet İttifaqında baş verən ictimai-siyasi proseslərdən bəhs edib. 20 Yanvar faciəsinin arxa planında baş verən əsas hadisələri izah edib. Diplomat bildirib ki, keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun yarıtmaz siyasəti nəticəsində həmin vaxt Azərbaycana qarşı radikal separatçı meyillər açıq müstəviyə keçmiş, bütün bu cəhdlər Ermənistan ərazisində öz tarixi dədə-baba yurdlarında yaşayan azərbaycanlılara qarşı zorakılıqla müşayiət olunmuşdur.

R.Qurbanov bildirib ki, həmin hadisələrin davamı kimi, Sovet rəhbərliyi Azərbaycan xalqını öz haqlı tələblərindən çəkirmək üçün 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə qanlı cinayət törətmişdir. Diplomat baş verən dəhşətli qırğına beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və hüquqi-siyasi qiymət vermək məqsədilə ulu öndər Heydər Əliyevin dərhal Moskvadakı Azərbaycan nümayəndəliyində görüş keçirdiyini, bu addımın Sovet ordusunun qanlı əməllərinin ifşa edilməsində əvəzsiz rol oynadığını vurğulayıb.

R.Qurbanov bu hadisələrdən sonra da Azərbaycan xalqının mübarizlik əzminin sınımadığını, müstəqillik uğrunda fasiləsiz mübarizə apardığını, müstəqillik bərpa edildikdən sonra qarşılaşdığı çətinliklərdən danışıb. Xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndərin müdrik siyasəti ilə ölkədə ictimai, siyasi və iqtisadi sabitliyin təsis edildiyini, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Diplomat bildirib ki, bu səylərin nəticəsində Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad edib və bununla da 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb.

Tədbirdə çıxış edən Türkiyənin Sidneydəki Baş konsulu Əli Sevim, AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbiri Vüqar Ağayev, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Avstraliya təmsilçisi Sara Azərsun, GADTB-nin sədri Əjdər Tağızadə və birliyin sədr müavini Eldar Qaradağlı 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki rolundan, bu hadisənin xalqımızın milli-azadlıq hərəkatının başlanğıcı olmasından və həmin vaxt şəhid olanların xatirəsinin xalqımız tərəfindən həmişə böyük hörmətlə anılacağından bəhs ediblər.

Tədbirdə 20 yanvar faciəsini əks etdirən qısametrajlı sənədli film də nümayiş olunub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqtonda 20 Yanvar faciəsi anılıb (20 yanvar 2022-ci il)

Yanvarın 20-də ADA Universitetinin Vaşinqtonda yerləşən mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ADA Universiteti və Azərbaycanın müxtəlif bölgələrini təmsil edən, ABŞ-da təlim proqramına qatılmış müəllim heyəti, səfirlik əməkdaşları, Azərbaycan icmasının üzvləri və ABŞ ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım tədbirində 20 Yanvar faciəsinin qurbanları üçün şam yandırılıb və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Qalib Məmməd 1990-cı ilin 20 Yanvar tarixinin yaddaşlarımızdan heç zaman silinməyəcəyini vurğulayıb, həmin gün həyatlarını qurban verən həmvətənlərimizin müstəqil Azərbaycanın qurulmasında əvəzsiz rolu olmasından bəhs edib.

Səfir Xəzər İbrahim çıxış edərək 20 Yanvar tarixinin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını, bu hadisələrinin qan yaddaşımız olmaqla yanaşı, Azərbaycan xalqı üçün qürur günü kimi qaldığını diqqətə çatdırıb. Səfir 1990-cı ilin 20 Yanvar faciəsi barədə həmin dövrdə ABŞ-ın “The New York Times” və “The Washington Post” kimi nüfuzlu mətbu orqanlarında dərc olunmuş məqalələrin ABŞ Konqresinin kitabxanasından və arxivlərindən toplanaraq çap edilməsindən bəhs edib və onun yenidən nəşr olunmuş versiyasını təqdim edib.

Anım tədbirində ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri, 20 Yanvar hadisələri zamanı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli xidmətləri olan Həbib Azərsina və Abol Bahadori öz xatirələrini bölüşüblər.

Daha sonra ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində ABŞ-da səfərdə olan Azərbaycan müəllimləri 20 Yanvar hadisələrindən bəhs edərək, həmin günləri dərin hüznə xatırladıqlarını, onu hər zaman yaddaşlarda yaşadacaqlarını bildiriblər.

Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.

AZƏRTAC

**20 Yanvar faciəsinin 32-ci ildönümü İğdır şəhərində də qeyd olunub
(20 yanvar 2022-ci il)**

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışlarında 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs ediblər.

Daha sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovetlər birliyinin qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayəti əks etdirən film nümayiş olunub.

Professor Tufan Gündüzün 20 Yanvar cinayətinin səbəb və məqsədləri, eləcə də böyük Qarabağ Zəfərindən sonra bölgədə yaranmış vəziyyət mövzusunda məruzə ilə çıxış edib.

Çıxışlarda Azərbaycan xalqının qəhrəman övladlarının şücaəti xoş sözlərlə ifadə edilib.

Mərasimdə İğdır valisi Engin Sarıbrahim, İğdır Cümhuriyyət Baş prokuroru Sərkan Başaran, yerli qarnizon komandanı Ramazan Sedat Baş, İğdır Polis İdarəsinin rəisi Oğuzhan Yonca, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, Aralık rayon bələdiyyəsinin sədri Mustafa Güzelkaya, Tuzluca rayon bələdiyyəsinin sədri Sait Türkan və digər rəsmi şəxslər, eləcə də İğdır ictimaiyyətinin görkəmli simaları iştirak ediblər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

**Moldovada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
(20 yanvar 2022-ci il)**

Ölkəmizin Kişineudakı səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimə Qanlı Yanvar faciəsinin ildönümünü qeyd etmək və Vətənimizin azadlığı naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Moldovada yaşayan çoxsaylı soydaşlarımız, müxtəlif icma nümayəndələri, moldovalılar qatılıblar.

Anım tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirliyin önündə faciə qurbanlarının xatirəsinə həsr edilmiş guşə önünə çiçəklər düzülüb.

Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, faciənin şahidi olmuş azərbaycanlı icmanın üzvləri çıxış edərək bu qanlı tarixin gənc nəsillər tərəfindən anılmasının vacib olduğunu vurğulayıblar. Nətiqlər çıxışlarında sovet ordusu hissələrinin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində yüzlərlə dinc əhəlinin amansızlıqla qətlə yetirildiyini, bu qırğının xalqın iradəsini sarsıtmadığını, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının fədakarlıqlarının xalqımızın tarixinə yeni parlaq səhifə yazdığını, faciəyə bir neçə il sonra yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan tarix boyu ağır sınaqlardan keçib, 2020-ci ildə növbəti hərbi təcavüzə məruz qalıb, 30 ilə yaxın davam edən erməni işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü və xalqın birliyi sayəsində son qoyulub, torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Sonda, 1990-cı ilin 20 yanvarında milli birliyimizin qalib gəldiyi tarixin Zəfər gününə gedən yolun başlanğıcı olduğu vurğulanıb.

Tədbir Moldovanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Eyni zamanda, səfirliyin önündə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Qanlı Yanvarda törədilmiş görünməmiş qəddarlığı əks etdirən tarixi fotosəkillər sərgilənib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

**Madridə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü qeyd edilib
(20 yanvar 2022-ci il)**

Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyini, 744 nəfərin ağır xəsarət aldığını qeyd edib. Bildirilib ki, bu qanlı faciə Azərbaycan tarixinə Qara Yanvar kimi daxil olub.

Səfir diqqətə çatdırıb ki, 20 Yanvar hadisələrindən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Qeyd edilib ki, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 20 Yanvarda günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib və 20 Yanvar tarixi Azərbaycan Respublikasında Ümumxalq Hüzn Günü elan edilib.

Vurğulanıb ki, 20 Yanvar xalqımızın iradəsini sındıra, milli ruhumuzu sarsıda bilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, milli iradəmizin zəfər çaldığı gündür.

Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan televiziyası tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi zamanı Vətənin azadlığı uğrunda həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi də təşkil edilib.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (20 yanvar 2022-ci il)

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, səfirliyin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı bəlyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar.

Səfir Polad Bülbüloğlu çıxış edərək 20 Yanvar gecəsi sovet repressiya maşının qarşısına çıxaraq azadlıq tələbi irəli sürən Azərbaycan vətəndaşlarının qəhrəmanlığından danışdı. O qeyd edib ki, həmin dövrdə Azərbaycan blokada şəraitində yaşayırdı və respublikanın haqq səsinə heç kim eşitmirdi. Diplomat deyib: “Hadisələrin səhəri günü Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu binaya gələrək sovet rəhbərliyinə qarşı ittihamlar irəli sürdü, həmin qanlı hadisələri “cinayət” adlandırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Vətənə qayıdaraq ölkənin prezidenti seçildi. Onun tapşırığı ilə xüsusi komissiya yaradıldı, Milli Məclisdə müzakirələr keçirildi və bu hadisələrə siyasi qiymət verildi”.

Polad Bülbüloğlu vurğulayıb ki, həmin hadisələrdən 32 il ötür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. “İndi ulu öndər Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu şaddır. Allah onlara rəhmət eləsin!”, - deyərək səfir bildirib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

20 Yanvar şəhidlərinin xatirəsi Minskdə yad olunub (20 yanvar 2022-ci il)

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Ülvi Baxşəliyev bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Səfir hadisələrdən əvvəl cərəyan edən proseslər, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və SSRİ rəhbərliyinin erməni separatizmini dəstəkləməsi, eləcə də beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə sovet ordusunun yeridildiyi və dinc əhaliyə qarşı qırğın törədildiyi, faciənin üzərindən 32 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilmədiyi, sifarişçilərin və icraçıların cəzalandırılmadığı barədə məlumat verib.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyi, bütün baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı, xalqımıza qarşı törədilmiş qırğına siyasi-hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyi və 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra verildiyi bildirilib.

Ü.Baxşəliyev, eyni zamanda, Azərbaycanın azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə göstərilən dövlət qayğısından danışdı və Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını vurğulayıb.

Tədbirdə Belarus Azərbaycan İcmaları Konqresi, Minskdə fəaliyyət göstərən “Qobustan”, “Ocaq” (Qomel), “Azəri” (Moqilyov) və “Vətən” (Babruysk) cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən stendlər quraşdırılıb, film nümayiş olunub. Anım mərasiminin sonunda ehsan süfrəsi açılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (21 yanvar 2023)

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə əlaqədar Sofiya şəhərində silsilə tədbirlər həyata keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirişlər ki, Sofiya şəhərində keçirilən MENAR Beynəlxalq Film Festivalı çərçivəsində 1990-cı ildə Moskva şəhərində 20 Yanvar hadisələrini qətiyyətlə pisləmiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gedərək 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa, demokratik dəyərlərə və humanizmə tam ziddiyyət təşkil etdiyini çoxsaylı yerli və xarici jurnalistlərin diqqətinə çatdırması faktlarını, habelə Ulu Öndərin baş vermiş bu qətləmə verdiyi siyasi və hüquqi qiyməti özündə əks etdirən “Bir həsədin tarixi” sənədli filmi nümayiş etdirilib.

Paytaxt Sofiyanın ən böyük məscidində keçirilmiş və min nəfərə yaxın insanın qatıldığı Cümə namazında Bolqarıstan Baş Müftiliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidləri, habelə Azərbaycan torpaqları uğrunda canlarını qurban vermiş bütün şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub və dualar edilib.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar səfirliyin təşkilatçılığı ilə Bolqarıstanda yaşayan azərbaycanlılarla görüş də keçirilib.

Görüşdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 20 Yanvar faciəsinin səbəbləri, mahiyyəti və nəticələri haqqında ətraflı məlumat verib, bu hadisəni Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizə tarixçəsində şərəf və qəhrəmanlıq səhifəsi təşkil etdiyini vurğulayıb.

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə çoxsaylı yerli media qurumları tərəfindən 20 Yanvar hadisələrinə dair geniş məlumatlar yayılıb və məqalələr dərc edilib.

Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi əsasında sovet ordusu kontingentinin Azərbaycanın Bakı və digər şəhərlərinə yeridilməsi nəticəsində yüzlərlə mülki şəxsin qətlə yetirildiyi faktları qeyd edilib, Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olmuş 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsində dönməz və qətiyyətli olduğunu nümayiş etdirdiyi vurğulanıb.

AZƏRTAC

20 Yanvar şəhidlərinin əziz xatirəsi Haaqada da ehtiramla anılıb (21 yanvar 2023)

Niderland Krallığının Haaqa şəhərində Hollanda Azərbaycan-Türk Kültür Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Hollanda Azərbaycan-Türk Kültür Assosiasiyasının rəhbəri İlhan Aşkın çıxış edərək 20 Yanvar faciəsindən söz açıb.

Bildirilib ki, ötən əsrin sonlarında Azərbaycan xalqının başladığı azadlıq, müstəqillik, dövlətçilik mübarizəsi son 35 il ərzində özünün çətin, lakin şərəfli yolunu keçərək bu gün daha əzmlə davam etməkdədir. Bu mübarizənin yaxın keçmişimizdəki ən şanlı səhifələrindən biri də 1990- cı ilin 20 Yanvar hadisələridir. Ona görə də hər il xalqımız Qanlı Yanvar gününü, sadəcə, faciə kimi deyil, həm də sovet imperiyasına qarşı apardığımız mübarizənin dönüş nöqtəsi, gələcək nəsillərə nümunə olacaq bir tarixi hadisə kimi qeyd edir. Dünyanın harasında yaşamalarından asılı olmayaraq, hər il azərbaycanlılar 20 Yanvar tarixində bir yere toplaşaraq həmin hadisələri, azadlıq uğrunda şəhid olmuş insanların xatirəsini ehtiramla yad edirlər.

Tədbirdə nümayiş olunan 20 Yanvar faciəsi ilə bağlı sənədli filmdə imperiya güclərinin əl atdıqları hər cür vəhşilik və qəddarlığa baxmayaraq, xalqımızın azadlıq əzmini, birliyini qıra bilmədiyini əyani olaraq göstərilib.

Sonra faciə günü həlak olmuş şəhidlərin ruhuna dualar oxunub və ehsan verilib.

Mərasimdə 20 Yanvar hadisələrinin birbaşa şahidi olan insanlar, həmçinin faciəyə münasibətini bildirmək istəyənlər fikirlərini iştirakçılarla bölüşüblər. Qeyd edilib ki, bu gün təlatümlər içərisində olan dünya göstərir ki, insanlığa qarşı törədilən cinayətlərə qarşı birlikdə mübarizə aparılmalıdır.

Hollanda Azərbaycan-Türk Kültür dərniyi tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif diasporların nümayəndələri və Niderland Krallığında yaşayan soydaşlarımız iştirak ediblər.

Sonda tədbir iştirakçıları Qanlı Yanvar hadisələri ilə bağlı fikirlərini yerli ictimaiyyətin tədbirdə iştirak edən nümayəndələri ilə bölüşüblər.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniyada anılıb (21 yanvar 2023)

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Böyük Britaniyada da anılıb.

AZƏRTAC xəbər verir ki, səfirliyin dəstəyi ilə London Universitet Kolleci (UCL) və London Kral Kollecinin (King's Collage London) Azərbaycan cəmiyyətləri tərəfindən təşkil olunan mərasimdə Britaniya ictimaiyyətinin və Londonda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, britaniyalı jurnalist Neil Vatson və digərləri çıxış ediblər.

Çıxışlarda həmin hadisələr Azərbaycan xalqının yaxın tarixinin ən şərəfli səhifələrindən, ölkəmizin müstəqilliyinin və suverenliyinin bərpasının başlanğıcı kimi xarakterizə edilib, şəhid olanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb. Sovet İttifaqının süqutunu sürətləndirən bu hadisələrin Azərbaycan xalqının özünüdərk və milli kimliyinin möhkəmlənməsində müstəsna rol oynadığı qeyd edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin dövrdə əsl cəsarət və liderlik nümunəsi nümayiş etdirərək, xalqımızın keşməkeşli vaxtında onun yanında olduğu xatırlanıb.

Səfir E.Süleymanov çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşına əbədi yaşayacağını, onun məğrurluğunu nümayiş etdirən faciəli hadisə olduğunu bildirib. O, bu torpaqların bizə şəhidlərdən əmanət qaldığını və Qələbəmizi qorumaq üçün daim güclü olmağımızın, Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşməyimizin lazım olduğunu bildirib.

20 Yanvar hadisələrində ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatlarını qurban verən şəhidlərimizin mübarizəsi ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən şəhidlərimizin mübarizəsinin oxşar olduğuna diqqət çəkilib, işğal altındakı torpaqlarımızı azad edən oğullarımızın məhz 1990-cı ilin 20 Yanvar tarixində Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərdən nümunə götürdükləri bildirilib.

Sonda 20 Yanvar hadisələrinə dair qısametrajlı film nümayiş olunub.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

İsveçrədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (21 yanvar 2023)

İsveçrənin Bern şəhərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində səfir Fuad İsgəndərov 20 Yanvar faciəsinin başvermə səbəblərindən, xalqımızın azadlıq mübarizəsindən, ərazi bütövlüyümüzə yönəlmiş addımlara qarşı öz etiraz səsini ucaltmasından danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hərbi cinayət insanların milli azadlıq əzmini qırmağı qarşısına məqsəd qoysa da, Azərbaycan xalqı bu haqsızlığa və cinayətə qarşı daha da mətinləşdi, mübarizədə geri çəkilmədi. Xalqımız qarşılaşdığı informasiya blokadasına, ayrı-seçkiliyə, hər cür düşmənçiliyə baxmayaraq ayağa qalxardı və öz hüquqlarını əzmlə müdafiə etdi. Ona görə də Qara Yanvar ağır faciə olmaqla bərabər, həm də xalqın qəhrəmanlıq salnaməsidir.

Səfir Prezident İlham Əliyevin bu günlərdə Davos Dünya İqtisadi Forumunda keçirdiyi görüşlər barədə də məlumat verib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

İstanbulda 20 Yanvar şəhidlərinin anım mərasimi olub (21 yanvar 2023)

Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə İstanbuldakı Nişantaşı Universitetinin (NU) birgə təşkilatçılığı əsasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan anım mərasimi keçirilib.

İstanbuldakı Baş konsulluğumuzdan AZƏRTAC-a verilən məlumata görə, anım tədbirində millət vəkilləri, diplomatlar, Nişantaşı Universitetinin professor və müəllim heyəti, o cümlədən müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər.

Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Nişantaşı Universitetinin rektoru Şenay Yalçın 20 Yanvar hadisələri ilə bağlı bütün həqiqətləri bilməyin gənclər üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq faciədəki qəhrəmanlığın Azərbaycanın tarixində çox mühüm yerə malik olduğunu diqqətə çatdırıb.

20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş və əsl məqsədinin xalqın milli-azadlıq istəyini boğmaq olduğunu diqqətə çatdıran Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva deyib ki, xalq mətin iradə ilə bu cinayətə qarşı çıxaraq bütün dünyaya öz mübarizliyini və müstəqillik yolunda qətiyyətli olduğunu nümayiş etdirib.

Sonra 20 Yanvar faciəsini əks etdirən “Bakı qətliamı” sənədli filmi nümayiş olunub.

Mərasimin panel bölümündə Azərbaycan Milli Məclisinin deputatı, professor Musa Qasımlı, Nişantaşı Universitetinin professoru Nurşin Güney və Aydın Universitetinin professoru Ragib Kutay Karaca 20 Yanvar faciəsinin səbəb və məqsədlərini təhlil ediblər.

20 Yanvar hadisələrini milli-azadlıq mücadiləsinə gedən yol kimi dəyərləndirən alimlər dünya ictimaiyyətinin bu faciəyə münasibəti və digər mühüm məqamlar ətrafında fikir və mülahizələrini bölüşüblər.

Bütün çıxışlarda 20 Yanvar faciəsinin qəhrəmanlıq dastanı olduğu və Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün türk dünyasının, eləcə də azadlıqsevər insanların qəlbində daim yaşayacağı ifadə edilib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

**Moskvada 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
(20 yanvar 2024)**

Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səfirliyin əməkdaşları ilə birgə diplomatik nümayəndəliyin girişində 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarına həsr olunan bannerin qarşısına gül qoyublar.

Sonra səfir Polad Bülbüloğlu Ümummilli Lider Heydər Əliyevin barelyefi qarşısına al qızılgüllərdən ibarət gül dəstəsi qoyub. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək burada mətbuat konfransı keçirib, törədilən cinayətləri kəskin şəkildə pisləyib, onları dinc əhaliyə qarşı terror adlandıraraq, siyasi-hüquqi qiymət verilməsini və səbəbkarların cəzalandırılmasını tələb edib, bununla da Azərbaycan xalqı ilə öz həmrəyliyini nümayiş etdirib.

P.Bülbüloğlu rəsmi çıxışında həmin qanlı günlərin hadisələrini ətraflı təsvir edib, eləcə də öz xatirələrini bölüşüb. O xüsusi vurğulayıb ki, 20 Yanvar faciəsinə Heydər Əliyevin təşəbbüsü və israrı sayəsində dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Buxarestdə 20 Yanvar - Ümumxalq Hüzn Günü qeyd edilib (20 yanvar 2024)

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Buxarest şəhərinin “Tey” parkında yerləşən Heydər Əliyevin büstü önünə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin dönüş nöqtəsi adlandıraraq, bu hadisələrinin xalqımızın tarixində faciə ilə yanaşı qəhrəmanlıq ehtiva etdiyini söyləyib. O, Azərbaycan dövləti və xalqı tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutduğunu bildirib.

Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə baxmayaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, ifşaedici və cəsarətli bir bəyanat verib.

Azərbaycan dövləti və xalqı tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutduğunu bildirilib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Berlində 20 Yanvar faciəsinin qurbanları anılıb (21 yanvar 2024)

Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar şəhidlərinin anım günü bağlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı qırğınların törədildiyini, 250 mindən çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin salındığını qeyd edib. Bildirib ki, bu qırğınlar və Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları haqlı olaraq xalqımızın hiddətinə və Azərbaycanda milli azadlıq hərəkatının daha da baş qaldırmasına səbəb olub: “Nəticədə, milli azadlıq hərəkatının yatırılması məqsədilə Sovet qoşunları tərəfindən Bakıda qanlı faciə törədilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada bu faciənin törədilməsini sərt şəkildə pisləyib”.

Səfir Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının əzmini qıra bilmədiyini, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandıraraq respublikada Sovet hakimiyyətinə son verdiyini və 1991-ci ilin oktyabr ayında Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyini vurğulayıb.

Sonra Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdani çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli özünüdərk prosesindəki rolundan danışdı. Almaniyanın yenidən birləşməsi və Azərbaycanın SSRİ-dən ayrılaraq öz müstəqilliyini bərpa etməsi arasında müqayisə aparan Yazdani 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olduğunu bildirib.

Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin ifası ilə davam edib.

Anım tədbiri çərçivəsində, həmçinin faciəni əks etdirən fotosərgi nümayiş etdirilib.

Sonda Qara Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib (20 yanvar 2025)

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində anım tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, anım tədbiri faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Cavid Nəsirli 20 Yanvarın Azərbaycanın müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğunu, bu hadisənin xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazıldığını qeyd edib.

Diplomat 1990-cı il yanvarın 19-20-də SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunlarının Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan qəhrəman oğul və qızlarımıza, eləcə də dinc əhaliyə qarşı qanlı qırğın törətdiyini, 150-yə yaxın insanın qətlə yetirildiyini, 744 nəfərin yaralandığını, 800-dən çox şəxsin qanunsuz həbs edildiyini, 4 nəfərin itkin düşdüyünü diqqətə çatdırıb. Qanlı hadisənin ertəsi günü Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq və sərt etirazını bildirdiyi, faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ümummilli Liderin təşəbbüsü ilə verildiyi diqqətə çatdırılıb. Azərbaycan xalqının milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsini daim ən dərin ehtiramla yad etdiyi qeyd olunub.

Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfovanın ifası ilə davam edib.

Anım tədbiri çərçivəsində faciə ilə bağlı fotosərgi təşkil olunub.

Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb (20 yanvar 2025)

Strasburqda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ölkəmizin Avropa Şurası (AŞ) yanında Daimi Nümayəndəliyində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsinin qanlı səhifəsi olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən bəhs edib, Qanlı Yanvar hadisəsinin xalqımız üçün faciə olmaqla yanaşı, millətimizin qəhrəmanlığı, yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, 35 il keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını vurğulayıb.

Daimi nümayəndə Azərbaycanın üzləşdiyi faciənin ertəsi günü Ulu Öndər Heydər Əliyevin SSRİ-nin paytaxtı Moskvada ədalətin təmin edilməsi üçün Yanvar qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını qeyd edib.

F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan 20 Yanvar faciəsi və hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə sona çatdığını, xalqımız və ölkəmiz üçün artıq yeni dövrün başladığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Televiziyasının hazırladığı və Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Anım tədbirində Strasburqdakı diplomatlarımızla yanaşı bu şəhərdə yaşayan Azərbaycan icmasının üzvləri də iştirak ediblər.

Şəhla Ağalova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (20 yanvar 2025)

Azərbaycan Respublikasının Aktaudakı baş konsulluğunda 20 Yanvar 1990-cı il faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə baş konsulluğun əməkdaşları, şəhərin Azərbaycan diasporunun nümayəndələri, Türkiyənin, Türkmənistanın, Özbəkistanın və İranın Aktaudakı baş konsulları iştirak ediblər.

Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxışında həmin faciəli gecənin hadisələri barədə ətraflı məlumat verib.

Diplomat xüsusilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti qətiyyətlə pisləyən tarixi çıxışını xüsusi qeyd edib.

Tədbirdə Türkiyənin Aktaudakı baş konsulu Səbri Alptəkin, diaspor nümayəndəsi, professor Yusif Quliyev, "Dostluq" Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov çıxış ediblər.

Onlar 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi əbədi qalacağını qeyd ediblər.

Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Eyni gündə Azərbaycan icmasının iştirakı ilə ikinci tədbir keçirilib.

Tədbirdə baş konsul Ayxan Süleymanlı Yanvar faciəsindən əvvəl baş verən hadisələr və ermənilərin ərazi iddiaları barədə danışmış. O, Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyünü və suverenliyini qorumaq əzmini qeyd edib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib (20 yanvar 2025)

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə keçirilən anım tədbiri şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin Dövlət himnləri ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna “Qurani-Kərim” oxunmasından sonra, 20 Yanvar faciəsinin mahiyyətini əks etdirən film nümayiş etdirilib.

Səfirliyin müşaviri Eldar Əliyev açılış nitqində 1990-cı ilin 20 yanvar tarixində müstəqillik uğrunda ayağa qalxan dinc xalqın səsinin bütün dünyanın gözü önündə qanla boğulduğunu qeyd edərək, Azərbaycana qarşı yürüdülmən ikili standartlara diqqət yönəldib.

O, Ümummilli Liderin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rejiminin qanlı siyasətinə etiraz etdiyini vurğulayaraq, Azərbaycanın müstəqilliyini məhz həmin tarixdə qazandığını qeyd edib.

TADİV sədri Aygün Attar 20 yanvarı Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinin yazıldığı tarix adlandıraraq, Azərbaycanın yalnız öz müstəqilliyi uğrunda mübarizə aparmadığını, sovet rejimi tərəfindən istismar edilən türk xalqlarının da istiqlal yolunu açdığını ifadə edib.

Türkiyə Respublikası Prezidentinin müşaviri Yalçın Topçu 20 Yanvar faciəsinin matəm günü olmaqla yanaşı, azadlığa gedən yolun başlanğıcı olduğunu, şəhidlərin qanının sovet imperiyasını çökdürdüyünü bildirib.

Ankaradakı Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar 20 yanvar tarixinin mahiyyəti və Azərbaycan tarixində yerinə dair geniş çıxış edib.

Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkan, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Akkan Suver və Türkiyənin gənclik və idman nazirinin müavini Safa Koçoğlu da mövzu ilə bağlı çıxış ediblər.

Anım mərasiminin sonunda “Qanlı Yanvar” fotosərgisinin açılışı olub.

Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, ziyalılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Avstriyanın Qrats şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib (20 yanvar 2025)

Yanvarın 20-də Karl Frans adına Qrats Universitetində “1990-cı ildə Bakıda baş verən Qara Yanvarın 35-ci ildönümü: Sovet İttifaqının dağılması ərəfəsində hərbi müdaxilələr” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center), Müharibə nəticələrinin araşdırılması üzrə Lüdviq Boltsmann İnstitutu və Qrats Universitetinin birgə təşkil etdiyi tədbirdə universitetin tələbə və müəllimləri, elmi-araşdırma mərkəzlərinin nümayəndələri və beynəlxalq münasibətlər üzrə ekspertlər iştirak ediblər.

Lüdviq Boltsman İnstitutunun direktoru professor Barbara Stelts-Marks və Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açılış nitqi ilə çıxış ediblər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Lüdviq Boltsmann İnstitutunun direktor müavini Peter Ruqqentaler, Çin və Qloballaşma Mərkəzinin böyük elmi işçisi Harvey Dzodin, Harvard Universitetinin Soyuq müharibə üzrə araşdırma proqramının direktoru Mark Kramer və Bolqarıstan Elmlər Akademiyasının elmi işçisi Nadia Boyaciyeva isə mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Qanlı Yanvar hadisəsinin məqsədi sovet rəhbərliyinin Azərbaycanda azadlıq hərəkatını amansızlıqla boğmaq cəhdi, sovet ordusu tərəfindən dinc əhaliyə qarşı güc tətbiqi və insan hüquqlarının kobud şəkildə pozulması olub. Eyni zamanda, bu faciənin hələ də beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət almadığı vurğulanıb. Xüsusilə qeyd olunub ki, mülki şəxslərə qarşı böyük tələfatla nəticələnən güc tətbiqi həmin dövrdə Qərbi mətbuatında geniş işıqlandırılmayıb. Bunun səbəbləri nəzərdən keçirilərkən tədbir iştirakçıları 20 Yanvar faciəsinə görə əsas məsuliyyət daşıyan Mixail Qorbaçov haqqında Qərbdə "islahatçı" obrazının olduğu üçün onun bu əməlinə diqqətin yönəldilməməsi siyasətini qeyd ediblər.

20 Yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq cəhdlərinə rəğmən törədilmiş qətliamdan dərhal, yəni bir gün sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya ictimaiyyətinin baş vermiş faciə barədə məlumatlandırılmasında gördüyü tədbirlər diqqətə çatdırılıb.

1990-cı il yanvarın 20-də dinc insanlara qarşı güc tətbiqinin Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə əzmini sındıra bilmədiyi bildirilib, azərbaycanlı şəhidlərin əziz xatirəsinin isə əbədi olaraq yaşayaraq, dünyanın müxtəlif bölgələrində, o cümlədən Avstriyada dərin ehtiramla anıldığı bildirilib.

Tədbir iştirakçıları dünya ictimaiyyətinin 20 Yanvar faciəsi barədə daha geniş məlumatlandırılması üçün elmi araşdırmaların aparılmasının faydalı olacağını qeyd ediblər.

Sonda 20 Yanvar hadisələri ilə bağlı sənədli film də nümayiş etdirilib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana